

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



"SƏS" qəzeti mənim
üçün ən əziz qəzetdir

Ilham

SəS

Qəzet 1991-ci il yanvarın 11-dən çıxır



№ 029 (5749) 13 fevral 2019-cu il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

"Bütün çətin anlarda dövlət vətəndaşın yanındadır"

Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi



7

Milli Məclisin növbəti plenar iclası keçirilib



6

"Bütün vətəndaşımızı könüllülər hərəkatında yaxından iştirak etməyə çağırırıq"



6

Siyavuş Novruzov:
"Bələdiyyələrlə bağlı yeni mexanizm hazırlanmalıdır"



“Bütün çətin anlarda dövlət vətəndaşın yanındadır”

Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də REAL televiziyanın rəhbəri Mirşahin Ağayevə geniş müsahibə verib. AZERTAC müsahibəni təqdim edir.

-Cənab Prezident, müsahibəyə vaxt ayurdığınız və bizi qəbul etdiyiniz üçün Sizə minnətdarlığını bildirirəm və bunu biz Azərbaycan mətbuatına, mediasına Sizin diqqətiniz kimi qəbul edirik, təşəkkür edirəm.

-Sağ olun. Siz bilirsiz ki, mən Azərbaycan mediasına həmişə böyük dəstək göstərmişəm. Mənim media nümayəndələri ilə çoxsaylı görüşlərim bunun əyani sübutudur və həmişə çalışmışam ki, öz işimlə medianın inkişafına dəstək verim. Şədəm ki, Azərbaycan mediası bu gün ölkəmizin həyatında önemli rol oynayır. Deyə bilərəm ki, mən də öz işimdə mediadan gələn xəbərlərə istinad edirəm, bəzi hallarda mediadan bir çox məsələləri öyrənirəm, dərhal reaksiya verirəm. Bu barədə mən bir neçə dəfə öz fikirlərimi bildirmişəm və hesab edirəm ki, gələcəkdə Azərbaycan mediası ölkəmizin həyatında bundan da böyük rol oynayacaqdır.

Onu da bildirməliyəm ki, bəzən belə bir sual verilir, nə üçün Prezident xarici mediyaya daha çox müsahibə verir? Bunun iki səbəbi var. İstədim ki, bu barədə də öz fikrimi bildiririm, Azərbaycan mediası da bunu bilsin. Birincisi, bu gün Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq xüsusi əhəmiyyət daşıyan bir məsələdir. Çünkü bu gün dünyada informasiya mübarizəsi gedir. Azərbaycana qarşı bir sıra hallarda çox əsəssiz ittihamlar irəli sürürlər, qərəzlə, saxta məlumatlar dərc edilir. Bunun məqsədi ölkəmizin imicinə zərbe vurmaq, ölkəmizi inkişaf, müstəqillik yolundan döndərmek və Azərbaycanı geride qalmış ölkə kimi təqdim etməkdir. Ona görə xarici mediada bizim mövcudluğumuz, sözlerimizin çatdırılması xüsusi əhəmiyyət daşıyır. Yəni, bize qarşı aparılan bütün bu təbliğatın qarşısında öz həqiqətlərimizi ortaya qoyuruq, Azərbaycanı müasir, güclü dövlət kimi tanıtırıq və ölkə haqqında həqiqətləri çatdırırıq. Bu, birinci səbəbdər. İkinci səbəb ondan ibarətdir ki, mən ölkə daxilində gedən işlərlə bağlı öz fikirlərimi müntəzəm olaraq müxtəlif formatda bildirirəm. Mənim çıxışlarımın bir çoxu hesab xarakterlidir. Nazirlər Kabinetinin müntəzəm olaraq keçirilən toplantılarda həm görülmüş işlərə qiymət verilir və ən önəmlisi görüləcək işlər haqqında danışılır. Regional inkişaf proqramlarının icrası ilə bağlı tədbirdə il ərzində görülmüş



“Deyə bilərəm ki, mən də öz işimdə mediadan gələn xəbərlərə istinad edirəm, bəzi hallarda mediadan bir çox məsələləri öyrənirəm, dərhal reaksiya verirəm”

çek işlər haqqında çox aydın ifadələr ortaya qoyulur. Beləliklə, Azərbaycan vətəndaşları həm məndən eşidirlər ki, hansı işlər görülüb, biz harada uğurlara nail olmuşuq, harada hələ ki, həll olunmamış problemlər, nöqsanlar var və həm də görülecek işlərlə bağlı fikirlər ortaya qoyulur. Müxtəlif mövzularla bağlı müntəzəm olaraq öz fikirlərimi çatdırıram. Yenə də deyirəm ki, bu, həm hesabat xarakterli, həm də görülecek işlər, istiqamətlərlə bağlı, istiqamətverici çıxışlardır. Ona görə bu məsələ ilə bağlı iki amil mövcuddur və istədim ki, Azərbaycan mətbuatı bunu bilsin. Ancaq, eyni zamanda, bugünkü müsahibəmiz onu göstərir ki, mən həmişə Azərbaycan mətbuatına da açıq olmuşam, bundan sonra da belə olacaq.

-Təşəkkür edirəm cənab Prezident, biz bunu hiss edirik, qiyamlanırırik. Ümidvaram ki, bu ənənə davamlı olacaq. Azərbaycanda 2019-cu il isləhatların yeni və daha geniş-miqyaslı dalğası ilə başlandı. Biz isləhatların əhatə dairəsinə və əsas hədəflərinə mahiyət etibarilə inqilabi adlandırmaq istəyir. Sizə yarlılıq ki?

-Mən hesab edirəm ki, siz çox düzgün təhlil apararaq belə bir qənaətə gəlmisiniz. Doğrudan da 2019-cu ildən bizim isləhatlarımıza yeni mərhəlesi başlayır. Bu da təbiidir. Çünkü öten il keçirilmiş

prezident seçkilərində Azərbaycan xalqı mənə bir daha böyük etimad göstərib və mən bu seçkiləre isləhatlar gündəliyi ilə getmişəm. Təbii ki, keçən ilin ikinci yarısından başlayaraq isləhatların dəqiq ləşdirilməsi, müəyyən edilməsi və ardıcılılığı haqqında çox geniş işlər aparılırdı və bu ilin əvvəlindən yəni isləhatlara start verildi.

Onu da deməliyəm ki, Azərbaycanda isləhatlar müntəzəm olaraq keçirilir. Isləhatların əsasını ulu öndər Heydər Əliyev 1993-cü ildə qoymuşdur. Məhz o ildə başlayaraq Azərbaycan sabitlik və inkişaf dövrüne qədəm qoymuşdur. Əger biz o illəri xatırlasaq görərik ki, en böyük siyasi isləhatlar məhz Heydər Əliyevin adı ilə bağlıdır. O, hakimiyətə gelənə qədər Azərbaycanda senzura mövcud idi. Siz də o vaxt gənc jurnalist kimi bu senzura şəraitində fəaliyyət göstərirdin. Senzuranın ləğv edilməsi Heydər Əliyev tərəfindən aparılan çox ciddi isləhat idi. Azərbaycana sərməyə qoyuluşunun, xarici sərməyə qoyuluşunun cəlb edilməsi işində çox böyük isləhatlar aparıldı. “Əsrin müqaviləsi”, - o vaxt postsovet məkanında bunun tayı-bərabəri yox idi. Məhz Heydər Əliyevin təşəbbüsü ilə bu isləhatlar aparıldı. Torpaq isləhatı, hansı ki, biz bu gün de onun qoymuş yolla gedirik və Azərbaycanda fermerlər torpaq vergisi istisna olmaqla, heç bir başqa vergi vermirlər. Bilmirem dünyanın hansı ölkəsində buna oxşar mənzərə

var? İqtisadi isləhatlar aparılmışdır.

2003-cü ildən isləhatların yeni mərhəlesi başlandı və hesab edirəm ki, o vaxt en böyük isləhat regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının qəbul edilməsi idi. Çünkü bu program bize imkan verdi ki, ölkəmizin müxtəlif istiqamətlər üzrə inkişaf strategiyasını müəyyənləşdirək və qisa müddət ərzində çox güclü infrahərakat bazasının yaradılması işinə nəticələr əldə edək. Əger həmin illəri xatırlayırsınızsa, o vaxt biz infrahərakat baxımından çox geridə idik. Elektrik enerjisi ilə bağlı böyük problemlər, fasilələr var idi, elektrik enerjisi saatlarla verilirdi. Bu gün Azərbaycanın nəinki özünü təmin edir, eyni zamanda, böyük həcmədə elektrik enerjisiini ixrac edir. Bölgələrdə qaz təchizatı yox idi. Bakı şəhərində qaz təchizatı təqribən, 50 faiz seviyyəsində idi. Bu gün en ucqar rayonlara, hansılar ki, heç sovet vaxtında qazlaşdırılmamışdı, təbii qaz verilir və qazlaşdırmanın seviyyəsi 95 faizə çatıb. İcməli su layihələrinin icrası böyük əhəmiyyət daşıyır, böyük sosial məsələdir. 2003-cü ildə dayanıqlı və keyfiyyətli içməli su ilə təminat cəmi 20 faiz idi. Bu gün bu, 70 faizə çatıb. Düzdür, 70 faiz də bizi qane edə bilmez. Bakı şəhərində bu, 80 faizdən çoxdur. Ancaq bu, böyük bir isləhat idi. Digər infrahərakat layihələrinə gəlince, misal üçün, biz artıq bir neçə ildir ki, 5 milyon in-

sana pulsuz tibbi müayine xidməti göstəririk. Bu, nəyə görə mümkün olub? Ona görə ki, son illərdə ölkəmizin hər bir yerində müasir xəstəxanalar, diaqnostika mərkəzləri yaradılıb. Yəni, bu imkan yaradılıb ki, biz indi ondan istifadə edək. İqtisadi sahədə aparılmış isləhatlar, ölkə iqtisadiyyatının şəxsləndirilməsi ilə bağlı isləhatlar bu yeni reallıqları ortaya qoymuş.

Biz birinci dəfə Dünya Bankının “Doing Business” hesabatına 2006-cı ildə düşmüşük. O vaxt biz təqribən, 90-ci, 95-ci və ya 96-ci yerde idik. Bu gün biz 25-ci yerdəyik. Bu, ciddi isləhatdır. Bu, biznes mühitinin yaxşılaşdırılması, sərməyə qoyuluşu üçün yeni imkanların yaradılması istiqamətində inqilabi isləhatdır. Baxın, biz bir çox inkişaf etmiş ölkələrdən öndəyik. Bu, çox ciddi məsələdir. Ona görə isləhatların bugünkü mərhəlesi əvvəlki dövrlərdə aparılmış isləhatların mənətqi nəticəsidir. Bu gün isə qarşımızda yeni vəzifələr durur, yeni çağırışlar dəyərində. Dünyada dəyişir, dünyada gedən proseslər narahatlıq doğurur. Beynəlxalq hüquq prinsipləri artıq belə görünür ki, o qədər də böyük rol oynamır. Ona görə, hər bir ölkə çalışmalıdır ki, maksimum öz daxili resurslarına arxalansın. Əslində, biz bu siyaseti uzun illərdir ki, aparırıq. Əsas hədəf ondan ibarət idik ki, biz iqtisadi cəhətdən heç kimdən asılı olmayıq. Biz iqtisadi müstəqilliyi əldə edəndən sonra əlbəttə ki, öz siyasi addımlarımızı daha inamlı atırıq və ölkəmizin maraqlarını daha böyük dərəcədə qoruyuruq.

Ona görə 2019-cu ildən başlayan isləhatların əsas hədəfi Azərbaycanı müasir, inkişaf edən və gelecekdə inkişaf etmiş ölkəyə çevirməkdir, ölkədə mövcud olan nöqsanları aradan qaldırmaqdır, vətəndaşları narahat edən problemləri tamamilə gündəlikdə çıxarmaqdır, insanların rıfah halını yaxşılaşdırmaqdır, daha güclü, qüdrətli dövlət qurmaqdır. Biz bu istiqamətdə məqsəd-yönlü, hərtərəfli siyaset aparırıq, həm beynəlxalq mövqelərimizi möhkəmləndiririk, həm də regional əməkdaşlıq təşəbbüsleri ilə çıxış edirik. Bu gün Azərbaycan Avrasiyanın nəqliyyat mərkəzinə çevrilib. Yəni, nəqliyyat mərkəzlərindən birinə yox, məhz nəqliyyat mərkəzinə çevrilib. Çünkü Şimal-Cənub və Şərqi-Qərb dəhlizləri ölkəmizin ərazisindən keçir. Biz bu coğrafi vəziyyətdən çox səmərəli istifadə etdik, güclü infrahərakat yaratdıq. Bu gün Şimal-Cənub və Şərqi-Qərb nəqliyyat dəhlizlərində 10-dan çox ölkə əməkdaşlıq edir. Yalnız bir ölkə hər iki layihədə iştirak edir ki, o da Azərbaycandır.

“Bütün çətin anlarda dövlət vətəndaşın yanındadır”

Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi

Əvvəli səh. 2

Yəni, bugünkü reallıqlar, dün-yada baş verən ve bölgəmizdə ya-şanan hadisələr diktə edir ki, biz daha səmərəli iş aparmalıq və şəffaflıq əsas prinsip olmalıdır. De-ye bilərem ki, keçən il hazırlanan və bu il başlanan, xüsusilə iqtisa-di, sosial və kənd təsərrüfatı sahə-lərində aparılan islahatlar imkan verir ki, biz eləvə maliyyə resursları əldə edek. Siz bilirsiz ki, bu yaxınlarda minimum əmekhaqqının qaldırılması ilə bağlı çox ciddi addim atılmışdır, digər sosial-yö-nümlü addimlar atılmışdır. Biz nə-yin hesabına buna nail ola bilmış? Ona görə ki, bu ilin birinci ayında biz eləvə gəlirlər əldə etdik. Gəlirlər məhz şəffaflıq, düzgün ya-naşma hesabına əldə olundu. Bu gəlirlər bize eləvə maliyyə resurs-larının yaranmasına imkan verdi. Biz bu maliyyə resursunu müxtəlif istiqamətlərə - ehtiyatların artırılmasına, infrastruktur layihələrinin icrasına yönəldə bilərdik. Amma mən qərar verdim ki, əldə edilmiş bu eləvə maliyyə resursları, ilk növbədə, vətəndaşların rifah halı-nın yaxşılaşmasına yönəlməlidir və biz bunu da etdik. Güclü sosial siyaset bizim gündəliyimizdə bun-dan sonra da ən vacib, ən ümde məsələlərdən biri olaraq qalacaq-dır.

-Şəhid ailələri, təqaüdçülər, azəminətli ailələr, yığcam şə-kildə desək, islahatların mərkəzində sadə azərbaycanlılar dayanır. Özü də mən burada heç də yalnız şəhid vərəsələri-na verilən birdəfəlik müavi-nətləri, minimum əməkhaqqını, təqaüdlərin artırılmasını nəzərdə tutmuram. Mənə elə gəlir ki, səhəbat dərən, da-ha böyük mətləbdən gedir. Səhəbat vətəndaş-dövlət təma-sının yeni formatına keçidən gedir.

-Tamamilə haqlısınız. Əlbəttə ki, bizim siyasetimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Men defələrlə bu barədə öz fikirlərimi bildirmişəm və bizim atlığı-mız addimlar dediklərimi sübut edir. Bizim imkanlarımız artdıqca, ilk növbədə, bu gün hələ də ağır vəziyyətdə, çətin şəraitde yaşayan insanların yaşayış səviyyəsini yaxşılaşdırmağa çalışırıq. Son illər bu istiqamətdə çox böyük işlər gö-rülümdür. Baxın, köçkünlər üçün 100-dən çox şəhərcik tikilmişdir. Yəni, mən bilmirəm, hansı başqa əlkədə buna rast gəlinir. Mən bili-rəm ki, bu məsələ ilə məşğul olan beynəlxalq təşkilatlar həmişə Azərbaycanı nümunə kimi göstərirlər. Şəhid ailələrinə, Qarabağ mühəharibəsi əlli-lərinə 6500-dən çox mənzil verilmişdir. Mən eşitmə-məm, hansı əlkədə buna kateqoriya-dan olan insanlara bu qədər des-

tək göstərilir. Şəhid vərəsələrine 11 min manat məbləğində birdəfəlik maddi yardım verilmişdir. Bu da dünya praktikasında analoqu olmayan bir yanaşmadır. Yəni, bütün bunlar bizim niyyətimizi, siya-setimizi göstərir. Onu göstərir ki, bizim siyasetimizin mərkəzində Azərbaycan vətəndaşıdır, onun maraqlarıdır, onun rifahıdır. Eyni zamanda, dediyiniz kimi, bu yanaşma daha böyük yanaşmanın tərkib hissəsidir - dövlət-vətəndaş münasibətlərinin. Hesab edirəm ki, bu münasibətlər Azərbaycanda sağlam zəmində qurulub. Vətəndaş bu gün bilir ki, dövlət güclü olarsa, onun da həyatı təhlükəsiz olar, risksiz olar, rahat olar və il-dən-ilə artan maddi rifah daha da çoxalar.

Eyni zamanda, Azərbaycan və-təndaşı çox yaxşı bilir ki, biz hələ müstəqilliyimizin ilk illərindəyik. Bizim müstəqilliyimizin cəmi 27 yaşı var. Ona görə hər bir vətəndaş öz işi, əməyi, dövlətə olan sə-daqəti ilə dövlət müstəqilliyini möhkəmləndirməlidir. Hesab edirəm ki, Azərbaycan bu sahədə de

şa dövlət xətti ilə ev tikilir. Hansı başqa əlkədə bunlar var?! Bunu demək mən öymək istəmirəm, sadəcə olaraq, həqiqətləri demək istəyirəm.

Dövlət-vətəndaş münasibətləri sağlam zəmində qurulub. Azərbaycan vətəndaşı bilir ki, ən ağır vəziyyətdə Azərbaycan dövləti onun yanında olacaq. Dövlət isə tam əməmdir ki, vətəndaş hər za-man dövlətin arxasında olacaq.

-Şamaxıya gedəndə 92 yaşı Saray nənə ilə görüşdük. De-yim, cənab Prezident, o, bu sa-at da Sizinla görüşün təəssü-ratları altındadır.

-Saray nənəni xatırlatdırın. Hesab edirəm ki, Saray nənə Azərbaycan qadınının ən yüksək keyfiyyətlərini özündə təcəssüm etdirir. Saray nənə kimi nənələr, ana-lar bizim milli-mənəvi dəyerlərimizi əsrlər boyu qoruyan insanlar olublar. Hər bir Azərbaycan qadını Saray nənəye oxşamaq istəyir. Mənə, bu, beledir. Baxın, evi da-ğılmış 92 yaşında bir qadın, bu adamda nə qədər nikbinlik var.

torzına, müasir, halal, şəffaf dövlətdə yaşamağa artıq öyrəşmişik. İslahatların yeni qanadı da bizdən təfəkkür mödəlimizi tamam dəyişməyi təlab edir. Yəni, köhnə təfəkkür artıq bugünkü Azərbaycana yararur. Son nəticədə hədəfiniz nədir?

-Əlbəttə ki, bugünkü Azərbay-can əvvəlki Azərbaycandan çox fərqlənir. Bugünkü Azərbaycan müasir dövlət kimi özünü artıq təsdiqləyib. Əlkədə aparılan islahatlar bizim niyyətimizi, siyasetimizi əks etdirir. Siz “ASAN xidmət”i yada saldırınız. “ASAN xidmət” əslinde ictimai xidmətlər sahəsində böyük bir inqilabdır. “ASAN xidmət”in əhəmiyyətini bəlkə də bu gün biz tam dərk etmirik. Yəni, bu, sadəcə olaraq, vətəndaşlara gözəl, rahat xidmət mərkəzi deyil. Bu, insanlarda böyük dərəcədə dəyişikliklərə getirib çıxardı.

“ASAN xidmət” mənim təşəb-büsümlə yaradıldı. Ancaq onu da bildirməliyəm ki, orada çalışan gənclər “ASAN xidmət”i çox böyük

böyük əziyyət çekirdilər. Günlərlə, bəlkə həftələrlə vaxt itirildilər, di-gər xoşagelməz hallarla üzləşirdilər. İndi biz bunu bacardıq, bu, artıq keçmişdə qaldı. “ASAN xid-mət”də təlim keçmiş 17 min könül-lü tam yeni təfəkkürlü insanlardır. Onların amali vətəndaşlara xidmet etməkdir, özü de təmənnasıız. Gə-ləcəkdə bu könüllülər, - artıq onla-rın bir çoxu indi müxtəlif təşkilat-larda işləyirlər, - vətəndaşlarla temasda tam yeni bir mövqe, tam yeni bir yanaşma nümayiş etdi-recekəklər.

Mən demişəm ki, hər bir dövlət məmuru vətəndaşların xidmətçisi-dir - Prezidentdən tutmuş aşağı səviyyəli məmura qədər. “ASAN Könüllüləri” bax, bu prinsiplərə yaşayırlar. Ona görə bu, böyük bir hərəkatdır. Məhz buna görə bu il 5 yeni “ASAN xidmət” mərkəzi açı-la-caq. “ASAN xidmət” mərkəzlərində xidmətlərin sayı da gündən-günə artır, 200-dən çox xidmət göstəri-lir. Əlbəttə ki, bu, çox qururverici bir məsələdir.

O ki qaldı, “hədəfimiz nədir” sualınıza, deməliyəm ki, hədəfimiz qüdrətli, müasir dövlət qurmaqdır. Hədəfimiz xoşagelməz hallara qarşı siyasetimizi bundan sonra da aparmaqdır. Burada mübarizənin bir neçə istiqaməti var, həm in-zibati yollar, həm de institusional. Yəni, sistem xarakterli islahatlar. İndi “ASAN xidmət” elə qurulub ki, artıq bu sistem müstəqil formada yaşıyır. Gələcəkdə orada çalış-a-caq vətəndaşlar bu prinsiplərə əməl edəcəklər. Əsas məsələ, əsas hədəf güclü, müasir dövlət qurmaqdır ki, vətəndaşlar özlərini rahat hiss etsinlər, dövlət məmurları vətəndaşlara təmənnasıız və sədaqətlə xidmət göstərsinlər.

-Cənab Prezident, 1992-ci ildə Əbülfəz Elçibay haqqında belə bir söz demişdim: “Zəif Prezident, əlibəş komandan”. Mənim qarşımıda indi güclü Prezident və gerçək Ali Baş Komandan var. Elə bilirəm ki, buradan Dağlıq Qarabağ stra-findakı vəziyyət mövzusuna keçək. Həm də ona görə ki, bi-zim ortada 2016-ci ilin Aprel rəşadəti, 2018-ci ilin Naxçıvan uğurları var və elə gizlətməyək, 2019-cu ildən də uğur-lar gözəylənlərimiz var, mən daxil olmaqla. Nəyə əsaslanıraq?

-Bilirsiniz, mən Dağlıq Qara-bağ münaqişəsi ilə bağlı dəfələrə öz fikirlərimi bildirmişəm. Bir daha demək isteyirəm ki, tam eminəm, əger müstəqilliyimizin ilk illərində Heydər Əliyev Azərbaycan Prezidenti olsaydı, heç vaxt torpaqları-mız işgal altına düşməzdil. Tam eminliklə bunu deyirəm.

“Bugünkü müsahibəmiz onu göstərir ki, mən həmişə Azərbaycan mətbuatına da açıq olmuşam, bundan sonra da belə olacaq”

nümunəvi əlkədir. Çünkü Azərbay-canda vətənpervəlik hissəleri, dövlətçiliyə bağlılıq çox yüksək səviyyədədir. Ona görə vətəndaş dövlət qarşısında öz vəzifə borcunu yeri-nə yetirir və yetirməlidir. Eyni zamanda, dövlət də hemiŞə vətəndaşın yanında olmalıdır. Yəni, bizim prinsiplərimiz bundan ibarətdir və dövlət en ağır vəziyyətdə olan vətəndaşın yanında olmalıdır. Gətir-diyyim misallar buna əyani süb-dür.

Bütün çətin anlarda dövlət vətəndaşın yanındadır. Təbii fəlakət baş verdiyi zaman dövlət vətəndaşın yanındadır. Bu yaxınlarda Şamaxıda zəlzələ baş verdi. İlk növbədə, dövlət qurumları mənim tap-şırığımla öz dəsteyini göstərirlər və göstərecəklər. Bundan əvvəl şimal-qərb bölgəsində bundan daha böyük zəlzəle olmuşdur. Daşqın olmuşdur, minlərlə sakın evsiz-əsiksiz qalmışdır. İnkışaf etmiş əlkələrə belə olan hallarda nə baş verir? Vətəndaş hansı ki, öz evini sığortalayıb, gedir sığorta şirkətindən uzun prosesdən sonra pulunu alır, - əgər ala bilse, - və o pulla öz üçün yeni ev tikir. Yəni, aylar-la, bəlkə də illərlə vətəndaş öz məsiş problemini həll edə bilmir. Azərbaycanda nələr baş verir?! Dərhal bütün dövlət qurumları sə-fərber olunur, dövlət maliyyə və-saiti ayıır və evini itirmiş vətənda-

şərəcədə inkışaf etdirilər, zənginləşdirilər, yeni, kreativ ideya-ları ilə “ASAN xidmət”i doğrudan da nadir bir ictimai xidmət mərkəzine çevirdilər. Hər bir yeni mərkəzə gedəndə, - mən 15 mərkəzin açılışının hər birində olmuşam, - görmüşəm ki, edilən təqdimatlarda hansısa bir yenilik var. Yəni, bu, onu göstərir ki, orada çalışan in-sanlar, - onların mütləq əksəriyyəti gənclərdir, - çox böyük həvəsle, böyük sevgi ilə bunu edirlər. On-larda böyük ruh yüksəkliyi var. On-lar isteyirlər ki, ölkəmizdə işlər da-ha yaxşı getsin, isteyirlər ki, bu işlər öz töhfələrini versinlər. Yəni, “ASAN xidmət” çox geniş və müsbət bir təşəbbüsün təzahürüdür. Orada işləyən gənclər bizim gələ-cəyimizdir. “ASAN xidmət”de kor-rupsiya, rüşvetxorluq, kobudluq, bürokratiya sıfırdır. Yəni, mənfi halların qarşısını almaq mümkünür. Bunu biz özümüz etmişik. Hansısa heç bir xarici təşkilat bu-nu bize tövsiyə etməmişdir. Qərara da bizimdir, icraçılar da Azərbay-can vətəndaşlarıdır, gənclərdir və nəticəni də Azərbaycan vətəndaşları görürənlər. Ona görə bu, ictimai davranış sahəsində, ictimai xidmətlər sahəsində, məmər-vətəndaş münasibətlərində inqilabdır. Sərr deyildir ki, “ASAN xidmət”ə qədər bizim vətəndaşlar hər hansı bir arayışı almaq üçün nə qədər

-Biz artıq məzmunca yeni bir Azərbaycanda yaşadığımızın fırqindəyik. Xeyli köhnə və-dislər var idi ki, onlardan qur-tulmuşuq. “ASAN xidmət”in təsiri ilə başlanan yeni hayat

“Bütün çətin anlarda dövlət vətəndaşın yanındadır”

Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi

Əvvəli səh. 3

Əfsuslar olsun ki, o vaxt Azərbaycana rəhbərlik etmiş şəxslər öz mesuliyyətini dərk edə, ölkəmizin maraqlarını qoruya bilməmişlər. Xüsusilə 1992-ci ildə baş vermiş əvvəliliş nəticəsində hakimiyətə gəlmış AXC-Müsavat cütlüyü və onun xəyanətkar siyaseti işğalı şərtləndirən əsas amil olmuşdur. O vaxt hakimiyət uğrunda mübarizə gedirdi və əvvəliliş ərefəsində Şuşa, Laçın işğal altına düşmüdü. Əvvəlilişdən bir il keçmədən - 1993-cü ilin aprel ayında Kəlbəcər işğal altına düşmüdü və beləliklə, Dağılıq Qarabağla Ermənistan arasında coğrafi əlaqə yarandı. Heydər Əliyev buna heç vaxt imkan verməzdı. Çünkü onun siyaseti, onun qətiyyəti, xalqın ona olan inamı heç vaxt imkan verə bilmədi ki, bizim torpaqlarımız işğal altına düşsün. Dağılıq Qarabağ münəqşəsi və torpaqlarımızın işğalı, bir milyondan artıq qəçqin, köçkünün ağır vəziyyəti AXC-Müsavat cütlüyünün ağır mirasıdır. Bu gün Azərbaycan həm də döyüslər arasında, həm də döyüslər meydanında üstün mövqedədir. Biz son illər ərzində münəqşənin həlli üçün güclü hüquqi baza yaratdıq. Dünyanın bir çox mötəbər aparıcı beynəlxalq təşkilatları münəqşə ilə bağlı həqiqəti eks etdirən, bizim mövqeyimizi destekləyən qətnamələr, qərarlar qəbul etmişlər - BMT-nin Baş Assambleyası, ondan əvvəl Təhlükəsizlik Şurası, ATƏT, Qosulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, digər təşkilatlar. Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış Tərəfdəşləq Prioritetləri sənədində ərazi bütövlüyüümüz, suverenliyimiz, sərhədlərimizin toxunulmazlığı haqqında dəstək ifadə olunub. Yəni, bu, münəqşə üçün hüquqi baza yaradır. Hüquqi baza ondan ibarətdir ki, Dağılıq Qarabağ, - buna biz hamımız yaxşı bilirik, - Azərbaycanın ayrılmaz hissəsidir. Münəqşənin həlli yalnız və yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində mümkündür.

Eyni zamanda, biz güclü iqtisadi potensial yaradaraq güclü orduda yaratmışıq. Bu gün Azərbaycan Ordusu dünyada güclü ordular sırasındadır. Buzm döyüş qabiliyyətimiz, imkanlarımız artır. Biz ordumuza ən müasir texnika ilə təchiz edirik. Aprel döyüsləri bizim gücümüzü göstərdi. Ən əlverişsiz hərbi mövqelərdən eks-hükum əməliyyatı apararaq biz strateji yüksəklikləri əldə etdik. Torpaqlarımızı işğalçılarından azad etdik. Bu gün Ağdərə, Füzuli, Cəbrayıllı rayonlarında Azərbaycan bayrağı dalğalanır. Aprel döyüsləri bizim şanlı tarixi qələbəmizdir. Mən Lələtəpəde olanda, orada Azərbaycan bayrağını görənde qurur hissi keçirirəm. Hər biz Azərbaycan vətəndaşı qurur hissi keçirir. Bizim

əsgər və zabitlərimiz əsl qəhrəmanlıq göstərmişlər. Aprel döyüsləri tarixi hadisədir. Bu döyüslər Ermənistən uzun illər ərzində yaratdığı mifi tamamilə darmadağın etdi. Yəni, ermənilər elə bir rəy formalasdırmağa çalışırdılar ki, güya onların ordusu güclüdür və yenilməzdir. Azərbaycan əsgəri, zabitli göstərdi ki, kimin ordusu güclüdür, kimin ordusu yenilməzdir. O mif tamamilə dağıdıldı. Aprel döyüsləri milli ruhumuzu yüksəltti, zirvelərə qaldırdı. Ona görə bu hadisə bir daha onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq.

Aprel döyüslərindən iki il sonra uğurlu Naxçıvan əməliyyatı keçirildi. O, taktiki baxımdan fərqli əməliyyat idi, ancaq nəticə etibarilə çox uğurlu idi və bize imkan verdi ki, strateji yüksəklikləri, dağları tam nəzarət götürək və bu dağlardan düşmənin strateji kommunikasiyalara nəzarət edək. Yəni, bütün bunlar ordumuzun qüdrətini, peşəkarlığını əks etdirən önemli hadisələrdir. Bütün bunlar onu göstərir ki, münəqşə Azərbayca-

sır və biz bu dəyişikliyə hazır olmalıyıq. Xoşbəxtlikdən biz öz iqtisadi və hərbi gücümüzü uzun illərdir ki, artırıraq. Sanki özümüzü bugünkü vəziyyətə hazırlayırdıq və bu gün biz hazırlıq. Ona görə güc amili həmişə gündəlikdə olub və olacaq. Biz bunu nəinki bizim münəqşə, bir çox başqa münəqşələrlə bağlı da görürük. Ona görə biz müxtəlif imkanlardan istifadə edəcəyik və Azərbaycanın ərazi bütövlüğünün bərpası bizim əsas vəzifəmizdir. Azərbaycan vətəndaşları bunu bilməlidirlər ki, bu, her bir vətəndaşın əsas vəzifəsidir, dövlətin əsas vəzifəsidir. Biz bu istiqamət üzrə öz siyasetimizi bundan sonra da aparacaqı.

- 1990-ci illərdə yəqin ki, Azərbaycan hətta turistin gözündən gizlətmək lazımlı ki, gəlib görməsinlər. Amma indi vəziyyət o dərəcədə dəyişib ki, gəlsinlər də, görsünlər də. Belə olanda kosmik klubə üzvlüyüümüz də təbii ki, əsasi mənətiqli olur, təbii ki, Formula 1 yarışlarının Bakının kü-

ratlığı. İkinci məsələ ondan ibarət idi ki, biz turistləri necə cəlb edək, Azərbaycanı dünyaya necə təqdim edək. Burada xüsusi rol oynayan Azərbaycanda keçirilmiş beynəlxalq tədbirlər idi. Avropa Oyunları. 2015-ci ildə keçirilmiş Avropa Oyunlarından sonra və 2016-ci ildə keçirilmiş birinci Formula 1 yarışından sonra Azərbaycana gələn turistlərin sayı 22 faiz artdı. Yaxşı, nəyə görə bu vaxta qədər artmadı. Bu vaxta qədər də biz turistləri cəlb etmek üçün səylər göstərirdik. Məhz Avropa Oyunları, Formula 1 yarışları turistlərin sayını 22 faiz qaldırdı. Ondan sonra - 2017-ci ilde İsləm Həmrəyliyi Oyunları keçirilmişdir. Biz gördük ki, müsəlman ölkələrindən gələn turistlərin sayı kəskin artdı. Bəzi ölkələrdən 3-4 dəfə. Yəni, bu Oyunların da çox böyük təsiri oldu. 2017-ci ildə turistlərin sayı 20 faiz artdı. Amma o 22 faizin üstündə olan rəqəmdir. Təsəvvür edin nə qədər. Deməli, keçən il 6 faiz artdı. Artım böyük deyil, amma artıq baza yüksəkdir. Bu ilin yanvar ayında yenə də artır. Təkcə Formula 1 yarışı birbaşa ol-

muş respublika toplantısında ki çıxışınıza toxunaq. Ona görə ki, bu, sadəcə, çıxış deyildi, bu, Azərbaycan gəncləri üçün dövlət başçısının elan etdiyi platforma idi. Ümumiyyətlə, kadr siyasetinizdə gənclərə verilən xüsusi önəm də diqqət mərkəzindədir. Bütün bunları nəzərə alaraq, Sizin gənclərlə bağlı xəttinizi təxminən bələ etmək olarmı ki, müstəqil dövlət üçün sağlam, kreativ və güclü gənclik?

- Bəli, bu forum çox möhtəşəm bir tədbir idi. Orada toplılmış 3500 gənc öz iradəsini, dövlətə olan sədaqətini göstərdi. Forum məndə çox böyük təəssürat yaratdı. Yəni, mənə çox böyük, gözel təəssürat bağışladı. Bir daha gördüm ki, Azərbaycan gəncləri dövlətə, Vətənə nə qədər sədaqətlidir, nə qədər cəsarətlidir, nə qədər bılıklıdır. Gənclərin gələcəkdə həyatda layiqli yerini tutmaları üçün bu gün Azərbaycanda bütün şərait var. Gənclər üçün imkanlar açılır, gənclər dövlət işinə dəvət olunurlar. Mən göstəriş vermişəm ki, Azərbaycanın müxtəlif təşkilatları, dövlət qurumları könüllüləri işə cəlb etsinlər. Yəni, tekce "ASAN"da yox, başqa qurumlarda, indi Aqrar Könüllülər Təşkilatı yaradıldı. Hesab edirəm ki, bizim bütün dövlət təşkilatlarında könüllülər fəaliyyət göstərməlidirlər, təcrübə qazanmalıdırlar və özlərini gələcəyə hazırlamalıdır.

Mən çıxışında gənclərə öz sözümdü dedim. Dedim ki, əlbəttə, bılıklı, savadlı olmalıdırlar. Çünkü hər bir ölkənin inkişafı vətəndaşların intellektual səviyyəsindən asıldır, təbii sərvətlərdən yox, hansısa başqa qaynaqlardan yox, məhz intellektual səviyyədən. Baxın, inkişaf etmiş ölkələrin təcrübəsinə. Onlar nəyin hesabına inkişaf ediblər? Texnologiyaların, innovasiyaların, biliyin, savadın. Ona görə Azərbaycan gəncləri də mütləq bılıklı, savadlı olmalıdırlar. Eyni zamanda, mən forumda da bunu dedim, gənclərimiz milli ruhda təbiiye almalıdırlar. Biz əsrlər boyu başqa ölkələrin, imperiyaların tərkibində yaşamışq, ancaq öz milli mənliyimizi qorumuşuq. Halbuki bu, çətin idi. Nəyin hesabına? İlk növbədə, ona görə ki, biz həmişə milli-mənəvi dəyərlərə sadıq olmuşuq, həmişə Azərbaycan dəyərlərini qorumuşuq. Bunu əsrlər boyu ən əlverişsiz mühitdə qorumuşuq, bu gün de qorunmayıq. Bunu qoruyan nəsilidir - yaşılı nəsil, gənc nəsil. Bu gün biz bunu qoruyurq və Azərbaycanın müstəqilliyinin, xalqımızın milli maraqlarının keşiyində durmuşuq. Bax, bu gün yetişən gənclər gələcəkdə eyni addımları atmalıdırlar. Bunu etmək üçün onlarda milli təfəkkür, milli düşüncə, milli ruh olmalıdır.

“Güclü sosial siyaset bizim gündəliyimizdə bundan sonra da ən vacib, ən ümdə məsələlərdən biri olaraq qalacaq”

nin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır.

Bildiyiniz kimi, Ermənistən yeni hökuməti birinci mərhələdə çox ziddiyətli bəyanatlar verirdi ki, Azərbaycan Ermənistənla yox, qondarma “Dağılıq Qarabağ respublikası” ile danişqlar aparmalıdır. Biz əlbəttə ki, bu ziddiyətli və anlaşılmaz bəyanatları dərhal rədd etdik. O cümlədən vasitəçilər də əlbəttə ki, belə bir mövqə ilə razılaşa bilməzdi. Öz prinsipial mövqeyimizdə qalaraq biz danişqlar prosesinə sadıq. Bu gün danişqlar Ermənistən və Azərbaycan xarici işlər nazirləri arasında aparılır. Artıq bir neçə raund danişqlar aparılıb. Biz ümid edirik ki, bu danişqların nəticəsi olacaqdır. Ona görə danişqların aparılması əlbəttə ki, müsbət hal kimi qiymətləndirilə bilər. Bu, bir daha onu göstərir ki, Ermənistən yeni rəhbərliyinin ilk mərhələdə bəyan etdiyi prinsiplər tamamilə qəbul edilməzdir.

Digər tərəfdən, mən həmişə demişəm ki, bu gün dünyada güc amili on plana çıxır. Baxın, dünyanın müxtəlif yerlərində beynəlxalq hüquq kobudcasına pozulur. Əgər əvvəlki dövrlərde bunu müəyyən formada gizlətmək istəyirdilərse, bu gün heç buna ehtiyac da gərmürər. Bu gün dünyada “kim güclüdür, o da haqlıdır” prinsipi hökm sürür. Bu, yeni reallıqdır. Buz bu rəallığa hazır olmalıq. Dünya də-

çələrində keçirilməsi də əsaslı olur. Bir zamanlar Siz deyəndə ki, Azərbaycanda beşulduzu, yeddiulduzu otellər tikilməlidir, bəlkə də bunlara bir az anlaşılmaz, hətta mümkün olmayan bir şey kimi baxırıltılar. Amma bu gün görürük ki, belə otellərin sayı azlıq edir, artırmaq lazımdır. Belə deyək, qonaqlarımızın ölkəmizə xoş gəlib, səfa gətirmələrindən ötrü dənə nələri etmək niyyətinə dəsiniz, cənab Prezident.

- Bilirsiniz, turizm hər bir ölkə üçün çox önemli bir sahədir. Elə ölkələr var ki, onların ümumi daxili məhsulunda əsas hissə turizmle bağlıdır. Biz də çalışırıq ki, Azərbaycanın turizm imkanlarını genişləndirək və bu istiqamətdə müxtəlif addımlar atırıq. İlk növbədə, əlbəttə ki, infrastruktur yaradılmalıdır. Əgər infrastruktur yoxdursa, heç bir turist buraya gəlməz. Azərbaycanda hazırda altı beynəlxalq hava limanı fəaliyyət göstərir. Gözəl yollar, dəmir yolları, xidmət infrastruktur, otellər, ictimai yerlər yaradılmalıdır idi. Əlbəttə ki, hər bir turist üçün təhlükəsizlik məsələləri, xüsusi indiki zəmanədə ən plandadır. Azərbaycan dünyadan bəlkə də ən təhlükəsiz ölkələrindən biridir. Xalqımızın qonaqpərvərliyi, gözəl iqlim, gözəl şərait. Bütün bunlar turizmin inkişafı üçün əsas şartlardır ki, biz bunları ya-

kəmizə, ölkəmizin xidmət sektoruna təxminən 300 milyon dollara yaxın vəsaitin daxil olmasına şərait yaratdı. Yarım milyard auditoriya olan bu yarış əlbəttə ki, Azərbaycan üçün çox böyük fayda getirir. Bu yarışlar 21 şəhərdə keçirilir. Əger bu yarışlar səmərəsizdirse, əgər bu yarışlar iqtisadi itki'lərə getirirse, inkişaf etmiş şəhərlərdə bu yarışlar keçirilərdi? Əlbəttə ki, yox.

Biz xidmət sektorunda bundan çox böyük xeyir götürürük. Azərbaycanı dünyada tanıtmak üçün bunun çox böyük əhəmiyyəti var. Turizm ixracın bir növüdür. Mən bir müqayisə getirirəm sizin üçün. Keçən il kənd təsərrüfatı məhsullarının ixracından Azərbaycan turizmdən gələn vəsaitdən daha az vəsait əldə etdi. Yəni, turizm ixrac növüdür. Keçən il Azərbaycana turizmdən iki milyard dollar vəsait daxil oldu. Bu vəsait vətəndaşlara, xidmət sektoruna, vergilərə və əməkli inkişafə xidmət göstərir. Ona görə biz qabaqcıl ölkələrin təcrübəsini öyrənirik və çalışırıq ki, Azərbaycanda turizm sənayesi daha da sürətli inkişaf etsin. Keçən il ölkəmizə 2 milyon 800 min xarici qonaq gəlmişdi. Bu il daha çox gələcək. Bu, bizim iqtisadi inkişafımızın çox önemli istiqamətidir.

- Mən istəyirəm Azərbaycan gəncləri Günüñə həsr olun-

“Bütün çətin anlarda dövlət vətəndaşın yanındadır”

Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi

Əvvəli səh. 4

Biz çalışırıq gəncləri bu istiqamətə yönəldirək ki, onlar böyüyəndə həmişə Azərbaycanın dövlət məstəqiliyinin keşiyində dursunlar. Ona görə hesab edirəm ki, bilik, savad, müasirlilik, vətənpərvərlik, milli ruh gənclərimizin əsas prinsipləri olmalıdır. Mən şadam ki, Azərbaycan gəncləri məhz bu meyarlara cavab verirlər.

-Forumda Sizin çıxışınızdan bir sitat gətirmək istəyirəm. Mənə elə gəlir ki, bu, yeni redaksiyada təqdimat id: “Bəzən bizim xarici siyasetimizi tarazlaşdırılmış siyaset kimi qələmə verirlər. Ancaq mən hesab edirəm ki, bizim xarici siyasetimiz milli maraqlar üzərində qurulub”. Bu bəyanatınızı bir az açıqlamağınızı xahiş edirəm.

-Bəli, bu açıqlama təsadüfən verilmişdi. Çünkü yene də deyirəm, bəzi xarici mətbu orqanlarda, ekspert cəmiyyətlərində belə bir fikir söylənilir ki, Azərbaycan balanslaşdırılmış, tarazlaşdırılmış siyaset aparır və elə bil ki, bu regionda balans axtarır. Bu, belə deyil. Biz balans axtarmırıq. Biz, sadəcə olaraq, xarici siyasetimizlə öz milli maraqlarımızı qoruyuruq və mümkün olan riskləri azaldırıq. Bizim xarici siyasetimiz məhz milli maraqlar üzərində qurulub. Milli maraqlar nəyi diktə edirə, biz xarici siyasetdə onu da etməliyik və edirik. Deyə bilərəm ki, buna müvəffəq olmuşuq.

Biz bu coğrafiyada, bu regionda yaşayırıq. Əlbəttə ki, qonşularla əlaqələrimiz xüsusi əhəmiyyət daşıyır, hər bir ölkə üçün. Mən hesab edirəm ki, hər bir ölkə istəyər ki, onun qonşuluğunda dost bir ölkə olsun. Biz son illər ərzində bütün qonşularla, - təbii ki, Ermənistan istisna olmaqla, - dostluq münasibətlərimizi daha da gücləndirmi-

şik, yeni səviyyəyə qaldırmışıq. Həm ikitərefli formatda, həm də bizim təşəbbüsümüzə qonşularla artıq üçtərefli və hətta dördtərefli əməkdaşlıq formatı mövcuddur. Onu da bildirməliyəm ki, bunun təşəbbüskarı da Azərbaycandır.

Qonşularla yaxşı münasibətlər olmadan biz enerji, neqliyyat layihələrimizi icra edə bilərdikmi? Əlbəttə ki, yox. Mən qeyd etdim ki, bugün Azərbaycan Avrasiyanın neqliyyat mərkəzini əvərləb. Biz qonşularsız buna nail ola bilərdikmi? Əlbəttə ki, yox. Nəinki yaxın qonşularımızla, biz daha böyük coğra-

canın rolunu çox yüksək qiymətləndirirəm. Biz İslam Həmrəyliyinin güclənməsinə böyük töhfə veririk. Bakıda İsləm Həmrəyliyi Oyunlarının keçirilməsi, sadəcə, bir idman yarışı deyildi. Bu, bütün müsəlman ölkələrinin gənclərini, idmançılarını bir araya gətiren dostluq, həmrəylik bayramı idi. Bu Oyunların yüksək səviyyədə keçirilməsi elbəttə ki, müsəlman aləmində bizim rolumuzu daha da gücləndirdi. Ona görə xarici siyasetimizin ənəmlı istiqaməti müsəlman ölkələri ilə əməkdaşlıqla bağlıdır.

Eyni zamanda, Azərbaycan

inam, rəğbet var, bizim müstəqil siyasetimizə dəstek var. Bu gün Azərbaycan dünyada çox etibarlı tərəfdəş kimi tanınır. Tərəfdəşlər ki, bizim sözümüzün imzamız qədər qüvvəsi, dəyəri var. Ona görə hesab edirəm ki, xarici siyasetlə bağlı aparılan işlər təqdirəlayıqdır. Xarici siyaset daxili siyasetin məntiqi davamıdır. Ümid edirəm ki, bundan sonra da biz bu istiqamətdə uğurlar yolu ile gedəcəyik.

-Elə məntiqi davam olaraq mən Azərbaycanın daxili siyaseti barədə də soruşmaq istiyi-

gazandırır. Çünkü sabitlik dövründə deyə bilər ki, elə hər yerde sabitlikdir. Amma bu gün, qeyd etdiyiniz kimi, Azərbaycan bu coğrafiyada sabitlik məkanıdır. Bunun bir çox səbəbləri var, ilk növbədə, hesab edirəm ki, bizim düzgün siyasetimiz, digər tərəfdən, Azərbaycanda bütün xalqların, bütün konfessiyaların bir aile kimi yaşaması, dini-milli zəmində heç vaxt ayrı-seçkililiy olmaması. Bu, həm bizim siyasetimizdir, həm də ki, xalqdan gələn bir niyyətdir, təşəbbüsdür, sıfarişdir, eyni zamanda, aparılan işləre xalq tərəfindən göstərilən dəstəkdir. Əsas səbəblər, mənəcə, bunlardan ibarətdir.

Xalq-iqtidar birliyi hər bir ölkənin inkişafı üçün esas şərtidir. Sabitliyin qorunmasının təminatçısı Azərbaycan xalqıdır. Son prezident seçkilərində mənə göstərilən böyük etimad dediyim sözlərin məntiqi sübutudur. Sabitlik olmayan yerde ölkələr dağılır, insanlar əziyyət çekir, fəlakətlər baş verir. Biz bunu yaxın tarixdə görürük. Ona görə Azərbaycanda sabitliyin möhkəmləndirilməsi hər bir vətəndaşın işi olmalıdır, ilk növbədə, dövlətin və hər bir vətəndaşın. Mən çox şadam ki, bu gün Azərbaycan dünyada sabitlik adası kimi tanınır. Bu, bizim böyük üstünlüyümdür. Bu, bize imkan verir ki, Azərbaycan İslahatlar yolu ilə uğurla getsin. Bu, bize imkan verir ki, öz iqtisadi imkanlarımızdan istifadə edib, xalqımızın rifah halının yaxşılaşmasına yönəlmüş növbəti addımlar atılsın. Bu, bize imkan verir ki, Azərbaycan xalqı bundan sonra da sülh və əmin-amanlıq şəraitində yaşasın.

-Cənab Prezident, təşəkkür edirəm. Bizi səxavətlə vaxt ayırdınız, suallarımıza cavab verdiniz. Bütün Azərbaycan mətbəti və mediası adından minnətdaram.

-Sağ olun.

“Bizim siyasetimizin mərkəzində Azərbaycan vətəndaşıdır, onun maraqlarıdır, onun rifahıdır”

fıyanı əhatə edən əməkdaşlıq formatı yaradırıq. Məhz bu əməkdaşlıq formatı imkan verir ki, biz öz nə-həng, transmilli layihələrimizi uğurla və vaxtında icra edək. Ona görə bu, bizim üçün strateji əhəmiyyət daşıyan bir yanaşmadır. Mən şadam ki, bu gün qonşularımızla bizim əlaqələrimiz dostluq, mehribən qonşuluq, əməkdaşlıq üzərində qurulub və bu əməkdaşlığın çox böyük gələcəyi var.

Eyni zamanda, Azərbaycan müsəlman aləminin bir parçasıdır. Müsəlman ölkəleri ilə əlaqələr bizim üçün xüsusi əhəmiyyət daşıyır. Onu da bildirməliyəm ki, beynəlxalq təşkilatlarda bizi ən çox dəstekleyən müsəlman ölkələridir. Azərbaycan İsləm Əməkdaşlıq Təşkilati çərçivəsində çox müsbət rol oynayır və bu rol yüksək qiymətləndirilir. Bilişiniz, müsəlman aləminde bəzi ölkələr bir-biri ilə hələ ki, lazımı səviyyədə, yumşaq dəsək, əlaqələr qura bilməmişlər. Ancaq Azərbaycan bu ziddiyətlərin azaldılmasında öz rolunu oynayır və bu rol yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, İsləm Əməkdaşlıq Təşkilatının rehbərləri Azərbay-

Avropa İttifaqı ilə six əlaqələr qurub. Avropa İttifaqına üzv olan 9 ölkə ilə strateji tərəfdəşlik haqqında sənədlər imzalanıb - Avropa İttifaqının üçdəbir hissəsi ilə. Keçən il Avropa Komissiyası ilə Azərbaycan arasında Tərəfdəşlik Prioritetləri sənədi imzalanıb. Bu, çox ciddi sənəddir, bir çox məsələləri əhatə edir, o cümlədən münaqişə ilə bağlı, ölkəmizin ərazi bütövülüyü, suverenliyi, sərhədlərimizin toxunulmazlığı haqqında açıq-aydın dəstək göstərilir. Bu, böyük diplomatik uğurumuzdur. Bu, xarici siyasetimizin əsas istiqamətləridir.

Biz Qoşulmama Hərəkatının üzvüyük. Bir neçə il bundan əvvəl üzv olmuşuq. Amma dərhal Qoşulmama Hərəkatı, - BMT-dən sonra ikinci böyük təşkilatdır, - münaqişə ilə bağlı çox ədalətli qətnamə qəbul etmişdir. Biz Qoşulmama Hərəkatına sədrlik edəcəyik. Yəni, bizim beynəlxalq nüfuzumuz artır. Biz 155 ölkənin dəstəyi ilə BMT Tehlükəsizlik Şurasına üzv seçilmişik. Özü də çox çətin bir mübarizədə. On altı turdan sonra biz buna nail ola bilməmişik. Yəni, bu, nəyi göstərir? Onu göstərir ki, bize

rəm, cənab Prezident. Nəinki Qafqazda, MDB-də, Avropa-da, hətta mən dünyada Azərbaycan kimi ikinci sabit, əmin-aman bir ölkə tanımışam ki, orada dinlər və dillər, dönyanın bütün dinləri və dilləri normal ünsiyətdə olsunlar. Buna necə nail olursunuz?

-Bilirsiniz, yəqin ki, bunun da bir çox səbəbləri var. Xüsusilə son iller ərzində dünyada, bizim regionumuzda, MDB məkanında, Yaxın Şərqi, Avropada vəziyyət gərginləşir. Biz bunu gündəlik formatda televiziyyadan başqa, kütüvli informasiya vasitələrindən görürük, izləyirik. Münaqişələr, qanlı toqquşmalar, mühəribələr alovlanır, milyonlarla yeni köçküñ dalğası yaranır. Ölkələr arasında ziddiyətlər kəskinleşir, müttəfiqlər arasında münasibətlər pozulur. Yəni, biz dünyanın müxtəlif yerlərində bunu görürük. Təhdidlər, risklər artır. Bütün bu mənfi mənzərə fonunda, əlbəttə ki, Azərbaycanın tutduğu mövqə daha da böyük maraqlıdır, özüne daha da böyük rəğbet



Leyla Əliyevanın təşəbbüsü ilə Həstərxanda “Xəzər mükafatı-2019” festivalı keçiriləcək

Heydər Əliyev Fonduun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) təşəbbüsü ilə Həstərxanda “Xəzər mükafatı-2019” festivalı keçiriləcək.

RAGB-nin təşkilatçılığı və Həstərxanın Gənclərin İşləri üzrə Agentliyinin dəstəyi ilə 7-ci dəfə keçirilən festivala bu il daxil olan 300-dən çox müraciətdən 120-si seçilib. Həzirdə hər bir iştirakçı üçün onlayn səsvermə gedir. Fevralın 14-dək davam edəcək səsvermənin nəticələri fevralın 15-də elan olu-

nacaq. Festivalın 31 nominasiyası arasında ilin musiqi qrupu, aparıcı, dizayneri, rəqs qrupu və digərləri var.

Festivalın yekun konserti və mükafatlandırma mərasimi de fevralın 15-də baş tutacaq.

Festival 2012-ci ildə RAGB Həstərxan regional bölməsinin fəali Elvin Hüseynov tərəfindən təsis edilib. 2015-ci ildə festival beynəlxalq status alıb. Ötən 7 il ərzində festivala Azərbaycan, Rusiya, Qazaxstan, Türkmenistan, Özbəkistan, Moldova və digər ölkələrdən 500-dən çox iştirakçı qatılıb.

13 fevral 2019-cu il

"Bütün vətəndaşımızı könüllülər hərəkatında yaxından iştirak etməyə çağırırıq"

Könüllülük fəaliyyəti Azərbaycan gənclərinin potensialının üzə çıxarılması və səmərəli istifadə olunması üçün əlverişli imkanlar yaradır. SİA-nın məlumatına görə, bunu Azərbaycan Prezidentinin ictimaiyyəsi məsələlər üzrə köməkçisi - şöbə müdürü Əli Həsənov "Facebook" səhifəsində yazıb.

Ə.Həsənov qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev müxtəlif toplantılarında və ictimaiyyətlə görüşlərində könüllülük fəaliyyətinin cəmiyyət üçün müsbət rolundan və əhəmiyyətindən dəfələrlə bahs edib: "Dövlət başçısı fevralın 1-də Gənclər Günündə həsr olunmuş respublika toplantısındaki nitqində bu məsələnin üzərində xüsusi dayanıb, Azərbaycanda geniş vüsüət almış könüllülük hərəkatını alqışladılarını bildirib, dövlət təşkilatlarına və özəl sektoraya gənc könüllülərin işə cəlb edilməsini tövsiyə edib. Cənab Prezident vurğulayıb ki, könüllü fəaliyyəti cəmiyyətdə xeyirxahlıq, yeni davranış qaydalarını təbliğ edir, dövlət və özəl qurumlara öz funksiyalarını da-



ha səmərəli yerine yetirməyə imkan yaradır. Eyni zamanda müxtəlif qurumlarda könüllü fəaliyyətə cəlb olunmuş gənclər yaxşı təcrübə qazanır və onların əldə etdikləri bilik və bacarıqlar gələcəkdə peşəkar kadrlar ehtiyatının formallaşmasına öz töhfəsinə vere bilər".

Prezidentin köməkçisi vurgulayıb ki, könüllü şəkildə dövləte, ictimai maraqlara təmənnasız xidmət göstərmək saf niyyətdən doğan çox nəcib bir əməldir və hər cür alqışa layıqdır: "Eyni zamanda könüllü fəaliyyət gənclərə öz potensialını üzə çıxarmağa, ölkədə və xaricdəki həmyaşlıları ilə qarşılıqlı əlaqələr qurmağa imkan yaradır. Bütün bular nəzərə alınaraq, hələ 2009-cu ilde Azərbaycanda könüllülük fəaliyyəti sahəsində yaranan münasibət-

lərin hüquqi tənzimlənməsi məqsədilə "Könüllü fəaliyyət haqqında" qanun qəbul edilib. Hamımız Bakıda keçirilmiş "Avroviziya" məsələsi, I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları və Formula-1 yarışları zamanı minlərlə yeniyetmə və gəncin həmin beynəlxalq tədbirlərin yüksək səviyyədə təşkilində mühüm rol oynadığını yaxşı xatırlayıraq. Bu sahədə bir sırada dövlət təşkilatlarının və ictimai qurumların, o cümlədən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "ASAN xidmət" mərkəzlərinin, Kənd Təsərrüfatı Nazirliyinin, Qızıl Aypara Cəmiyyətinin müsbət təcrübəsi var".

Ə.Həsənov əlavə edib ki, son zamanlar digər dövlət orqanları da könüllülük proqramları ilə çıxış etməyə başlayıblar: "Yaxşı olardı ki, Azərbaycan Respublikası Prezidentinin tövsiyələrini, könüllülük fəaliyyətinin ictimai, sosial və tərbiyəvi əhəmiyyətini nəzərə alaraq, özəl və ictimai sektor, o cümlədən kütləvi informasiya vasitələri də bu prosesə fəal qoşulsunlar. Eyni zamanda bütün vətəndaşımızı, xüsusilə də gəncləri könüllülər hərəkatında yaxından iştir-

Hikmət Hacıyev: "Ermənistan rəsmilərinin son dövrlərdəki açıqlamaları danışıqlar prosesinin irəli aparılmasına xidmət etmir"



Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyaset məsələləri şöbəsinin müdürü Hikmət Hacıyev AZƏRTAC-a məxsusi müsahibə verib. Müsahibəni təqdim edirik.

-Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar son dövrlərdə qismən nikbin ab-havanın yaranmasına baxmayaraq, Ermənistan tərəfindən müxtəlif rəsmi söviyyələrdə verilən açıqlamalar heç bir halda danışıqlar prosesinin irəli aparılmasına xidmət etmir. Ermənistan baş nazirinin mətbuat katibinin və digər Ermənistan rəsmilərinin Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin nümayəndələrinin danışıqlarda iştirakı barədə iddiaları danışıqlar prosesini iflic etmek cəhdlerində başqa bir şey deyil.

Sübhə ifadəsinə qarşı çıxış etmək Ermənistanın "münaqişənin məxsusi olaraq sülh yolu ilə həll edilməsi" barədə açıqlamalarının yalnız deklarativ xarakter olduğunu, Ermənistan əsl məqsədin regionda dayanıqlı sülhün təmin edilməsi deyil, hərbi işgala əsaslanan status-kvonu saxlamaq olduğunu açıq şəkildə nümayiş etdirir.

Ermənistan baş nazirinin mətbuat katibi bir məqamı düzgün qeyd edir ki, Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır. Azərbaycan Respublikasının Dağlıq Qarabağda yaşayan erməni əsilli vətəndaşları ilə dialoq və təmaslarına mənə olun hal ise Ermənistanın işğalçılıq siyaseti və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni mövcudluğudur. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının çağırışlarına baxmayaraq, Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmalara arasında belə dialoqun yaranmasına və sülh şəraitində gələcək birgəyəşayışın müzakirə edilməsinə imkan vermir. Ona görə də ilkin və ən vacib addım kimi, BMT Tehlükəsizlik Şurasının müvafiq dörd qətnaməsinin tələblərinə uyğun olaraq Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır.

Sülhən əleyhinə çıxış etmək və aqressiv ritorika ilə danışıqlar prosesini pozmaq əvəzinə, Ermənistan rəhbərliyi öz xalqını sülhə və qonşu dövlətlərlə mehriban münasibətlərə hazırlamalıdır.

-Ermənistanın yeni hökuməti "iqtisadi inqilab" şəhəri ilə çıxış edərək iqtisadi inkişafla bağlı yeni program təqdim edib. Avropa İttifaqının dəstəyi ilə bu günlərdə münaqişənin həlli-nin iqtisadi dividendləri ilə bağlı hesabat hazırlanıb. Münaqişə həll edilmədən Ermənistanın iqtisadi inkişafı mümkündürmü?

-İqtisadiyyatın öz qanunları var və iqtisadiyyat inqilabı şüərələr deyil, orta və uzunmüddətli baxışa əsaslanan ardıcıl və planlı iş tələb edir. Münaqişə həll edilmədən Ermənistanda hər hansı iqtisadi sıçrayışın əldə edilməsini iddia etmək utopiyadır.

Avropa İttifaqının sıfəti ilə hazırlanmış sözügedən hesabatla tanışış və orada əks olunan bəzi tezisləri bölüşür. Əslində Azərbaycan Respublikası həmişə bunu bəyan edirdi ki, münaqişənin həlli regional əməkdaşlığı və çıxəklənməyə xidmət edəcək və bundan da, ilk növbədə, Ermənistan əhalisi faydalana biləcək. Başqa sözə desək, iqtisadi praqmatizm münaqişənin həllində təsir göstəre biləcək vacib amillərdən biridir.

Hərbi işgali davam etdirmək Ermənistanın siyasi, iqtisadi və demografik resurslarını tüketmək yanaşı, kiçik daxili bazara malik olan Ermənistani real regional əməkdaşlıq imkanlarından, investisiyalardan və dayanıqlı inkişafdan məhrum edir. Hələ də ümidi olmaq istərdik ki, Ermənistandan yeni rəhbərliyi Köçəryan-Sarkisyan kriminal xuntasının səhvərini təkrar etməyəcək, siyasi və iqtisadi praqmatizm nümayiş etdirərək münaqişənin həlli istiqamətində ciddi addımlar atacaq, işğalçılıq siyasetinə son qoyaraq regional sülh və çıxəklənmə yolunu seçəcək.

Siyavuş Novruzov: "Bələdiyyələrlə bağlı yeni mexanizm hazırlanmalıdır"

Bu gün ölkəmizdə bələdiyyələrin fəaliyyəti ilə bağlı kifayət qədər işlər görülür, nəzarət edilir. Qanundan kənara çıxan bələdiyyələrlə bağlı ölçü götürülür. İldən-ilə bu proses daha da təkmilləşir".

SİA-nın xəberinə görə, bunu Milli Məclisin Komite sədri Siyavuş Novruzov Parlamentin dünən keçirilən plenar iclasında "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzareti həyata keçirən ormanın illik mərzəsə"nin müzakirəsi zamanı çıxış edərək deyib.

O bildirib ki, çıxışlarda tez-tez bələdiyyələrin yeni struktur olması, onların iş mexanizminin dövlət tərə-

findən müəyyən yardımalar əsasında qurulması ilə bağlı fikirlərə rast gəlirik: "Artıq 15 ildən çoxdur ki, Azərbaycanda bələdiyyələr fəaliyyət göstərir. Bələdiyyələrin özündə yeni baxış sistemi formallaşmalıdır. Bəziləri həddindən artıq səlahiyyət istəyir, bəziləri səlahiyyətləri yerinə yetirmir, başqa məqsədlər uğrunda iş aparır. Bələdiyyələr kifayət qədər təkmilləşmiş strukturdur və onlar öz təminatı ilə bağlı addımlar atmalıdır".

S.Novruzov qeyd edib ki, bu gün bələdiyyə məktəbləri, bağçaları, iaşa obyektləri, klub, kinoteatrlar yoxdur: "Elə bələdiyyələr var ki, onlara milyondan artıq subsidiya verilib. Onlar elektron kitabxana tıkə, kompüter mərkəzləri aça bilərlər. Bələdiyyə



meşələri, bağları salmaq, örüşələr icarəye verməklə eləvə vəsait əldə etmək olar. 20-dən atıq bələdiyyələrin statusu ilə bağlı qanun var. Növbəti bələdiyyə seçkilərinə qədər bir neçə məsələ - onların saylarının azaldılması, bələdiyyə sədrərinin seçkili olması və tam işləyib gəlir gətirməsi mexanizmi hazırlanmalıdır".

Ermənistanda sosial problemlər dərinləşir

Ermənistanda hökm sürən xaos getdikcə dərinləşir. Sosial problemlərdən çıxış yolu tapa bilməyən vətəndaşlar çərəni etiraz aksiyalarında görürər.

AZERTAC erməni KİV-ləri-ne əstinadla xəber verir ki, bu dəfə bir qrup şəxs memurlara



verilən mükafatlara qarşı çıxıb. Şikayətçilərdən Marine Akopyan deyib ki, memurlara dövlət bütçəsindən ayrılan 10 milyon dram dəyərində mükafat təcili bütçəyə geri qaytarılmalıdır. Həmin qərar Serj Sarkisyanın vaxtında verilib və mükafata layiq görülən memurların bir çoxu vəzifələri ile vidalaşıblar. Etirazçılar bildiriblər ki, tələbləri Sarkisyan komandasında olan memurların qanun qarşısına çıxarılması ilə bağlıdır.

Bundan başqa, erməni ordusundakı ölüm halları ilə bağlı da etirazlar artıb. Belə ki, Ermənistandan Lori bölgə

gesindən olan Smbat Manukyan və heyat yoldaşı Susan tək övladlarının qəfil və müəmmalı ölümü ilə 3 ildir barışa bilmirlər. Onlar deyirlər ki, oğulları Sarkis 2016-ci ilin mayında Ararat bölgəsində hərbi xidmətə başlayıb. Həmin ilin dekabrında əsgərin yüksək-voltlu elektrik cərəyanı vuraraq öldürdü ilə bağlı xəbər alıblar. Patoloji anatomiyanın ilkin nəticələri isə şübhə yaradıb. Məlum olub ki, əsgər işgəncələr verərək öldürüb. İki ört-basdır etmək üçün isə istintaqa sehv məlumat veriblər. Allə keçmiş müdafiə nazirləri Seyran Ohanyan və Viqən Sarkisyanla görüşə də, cinayətdə şübhəli bilinən zabitlərə qarşı tədbir görülmür. Övladları qeyri-döyüş şəraitində itirən valideynlər illərdir məhkəmələrde süründürülürler.

Dünən Milli Məclisin növbəti plenar iclası keçirilib. Milli Məclisin sədri Oqtay Əsədov gündəyi təqdim edib. Bildirib ki, iclasın gündəliyinə 32 məsələ daxildir. Sonra cari məsələlər müzakirə olunub.

Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycan Xalq Cümhuriyyətinin ve Azərbaycan Parlamentinin 100 illiyi ilə bağlı xatirə pul sikələrinin buraxılmasıyla əlaqədar Milli Məclis adından Türkiye Büyük Millət Məclisənə və TBMM-in sədri Binəli Yıldırıma dərin təşəkkürünü bildirib. Qeyd edib ki, həmin sikkələr Milli Məclisin deputatlarına təqdim olunub.

Çıxış edən deputatlar da qardaş ölkənin Büyük Millət Məclisine minnətdarlıqlarını bildiriblər. Daha sonra gündəlikdəki məsələlərə baxılıb.

Övvəlcə ədliyə nazirinin müavini Vilayət Zahirov bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik məruza ilə çıxış edib. Bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş inkişaf konsepsiyasına uyğun olaraq 2018-ci ilde də ölkəmizdə ardıcıl və məqsədönlü islahatlar aparılıb. Dövlət idarəciliyində öz yeri olan bələdiyyələrin de inkişafi məsələləri diq-qət mərkəzində saxlanılaq yerli özüնüdürənin təkmilləşdirilməsi üçün bir sıra qanunlara dəyişiklik edilib, yeni normativ hüquqi aktlar qəbul olunub.

Nazir müavini bildirib ki, "Otraf mühitə təsirin qiymətləndirilməsi haqqında", "Məşgulluq haqqında" qanunlarda bələdiyyələr üçün bir sıra yeni hüquq və vəzifələr müəyyən edilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 26 sentyabr tarixli Qərarı ilə təsdiq olunmuş "Bələdiyyələrin yazılı və ya elektron sorğuları əsasında daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarının verilməsi qaydası və bununla bağlı ödənişin miqdarı" qaydaları vergiye cəlb edilən daşınmaz əmlak və onun mülkiyyətciləri barədə bələdiyyələrin məlumatları almaq imkanını reallaşdıraraq əmlak vergisi ödəyicilərinin uçutunun aparılması və verginin toplanması işində onların imkanlarının artırmasına yönəlib.

Qeyd olunub ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 4 dekabr tarixli Qərarı ilə təsdiq edilmiş "Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları"nda qəbiristanlıqların salınması, idarə olunması, qorunması, köçürülməsi sahəsində bələdiyyələrin hüquq və vəzifeleri müəyyən edilib.

Ölkə üzrə 72535 bələdiyyə akti hüquqi ekspertizadan keçirilib ki, bu da ötən il Müqayisədə 12 faiz çoxdur. Onlardan 69775 akt qanunvericiliyə uyğun hesab edilib, normativ hüquqi aktlara uyğun olmayan 2403 aktin dəyişdirilməsi və ya ləğv edilmesi üçün aidiyəti bələdiyyələrə tekliflər verilib. Bu tekliflər əsasında bələdiyyələr tərəfindən 979 akt ləğv edilib, 1031 akt dəyişdirilib, qalan 384 teklif isə baxılmadadır. Qəbul edilməmiş 9 teklif üzrə isə məhkəmələrdə iddia qaldırılıb. Dörd iddia məhkəmə tərəfindən təmin edilərək bələdiyyə aktları ləğv edilib, 5-i isə baxılmadadır. İl ərzində 5921 hektar torpaq sahəsinin qanunsuz verilməsinin qarşısı alınıb.

Bələdiyyə aktlarının ekspertiza üçün vaxtında təqdim edilməməsinə görə İnzibati Xətələr Məcəlləsinin bələdiyyələrin 143 vəzifəli şəxsi bərəsində inzibati xəta haqqında protokol tətbiq edilərək məhkəmələrə göndərilib. Bələdiyyələrin fəaliyyəti ilə bağlı daxil olmuş 2247 müraciətdən 1988-nə qanunvericiliyin tələblərinə uyğun olaraq baxılıb, 141-i aidiyəti üzrə göndərilib, 118 müraciət isə baxılmadadır. Onlardan 82-si təmin edilib.

Əldə olunmuş tərəqqiya baxmayaq, bir sıra bələdiyyələrin işində nöqsanlara və qanun pozuntularına yol verilib. 26 araşdırma cinayət əmelinin eləmətləri aşkar edildiyindən toplanmış materiallar hüquq qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilib. Həmin materiallardan 18-i üzrə cinayət işi başlanılib, digərləri isə baxılmadadır. Yerli özünüdürə sahəsində bəyənəlxalq əlaqələrin genişləndirilməsinə xüsusi önem verilərək 2018-ci ilde də Avropa Şurasının, Avropa İttifaqının aidiyəti qurumları və başqa bəyənəlxalq təşkilatlar ilə əməkdaşlıq davam etdirilib.

Sonra iclasda regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə illik məruzəyə dair fi-

kirlərini açıqladı. Müzakirələr zamanı çıxış edən deputatlar illik məruzəni və bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2016-ci ildə gördüyü işləri müsbət dəyərləndirdilər. Sonra bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi qəbul edilib.

Milli Məclis sədrinin birinci müavini, komitə sədri Ziyafet Əsgərov 2010-cu il 18 noyabr tarixli "Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında" Sazişə Xəzər dənizində mütəəkkil cinayətkarlıqla mübarizədə əməkdaşlıq üzrə", 2010-cu il 18 noyabr tarixli "Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Saziş"ə Sərhad orqanları arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət üzrə" protokolların təsdiq edilmesi haqqında qanun layihələrini təqdim edib.

qurğuların verilməsi qaydası haqqında" Protokolun təsdiq edilmesi barədə qanun layihəsini təqdim edib. Qanun layihəsi səsvermə yolu ilə qəbul olunub.

Komitə sədri Səməd Seyidov Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Konsul Nizamnaməsi"ndə dəyişiklik edilmesi haqqında qanun layihəsini təqdim edib. Bildirib ki, teklif olunan qanun layihəsi Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Konsul Nizamnaməsi"ni "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının 2011-ci il 23 dekabr tarixli 274-IVQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədilə hazırlanıb.

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanunun 12.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının xaricde yaşayan vətəndaşları müddətli həqiqi hərbi xidmətə hə-

lərin dayandırılması haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edən Ziyad Səmədzadə bildirib ki, qanun layihəsi maliyyə bazarları sahəsində aparılan yoxlamalara tətbiq edilən məhdudiyyəti aradan qaldırmaq məqsədilə hazırlanıb. Belə ki, adıçəkilən Qanuna əsasən ölkədə sahibkarlıq sahəsində aparılan yoxlamalar 2021-ci il yanvarın 1-də dayandırılıb. Lakin insanların həyat və sağlamlığının qorunması, dövlətin təhlükəsizliyinin və iqtisadi maraqlarının müdafiəsi məqsədilə Qanunun 2.1-ci maddəsində göstərilən hallarda yoxlamaların həyata keçirilməsinə yol verilir. Teklif olunan dəyişikliyə əsasən, bu siyahıya maliyyə bazarları sahəsində aparılan yoxlamalar da eləvə edilir. Sənəd səs qoyularaq qəbul edilib.

Hüquq siyaseti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli "İcra haqqında" Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib. Bildirib ki, dəyişiklik uyğunlaşdırma xarakteri daşıyır. Qanun layihəsi səsvermə yolu ilə qəbul edilib.

Milli Məclis sədrinin birinci müavini, komitə sədri Ziyafet Əsgərov "Hərbi vəzifə və hərbi xidmət haqqında", "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" qanunlarda, Cəzaların icrası və İnzibati Xətələr məcəllələrində dəyişiklik edilmesi barədə qanun layihəsini birinci oxunuşda təqdim edib. Qeyd edib ki, dəyişikliklər uyğunlaşdırma xarakteri daşıyır ve 2018-ci il 29 iyun tarixli "Azərbaycan Respublikasında dövlət dəktiloskopik və genom qeydiyyatı haqqında" Qanunun icrası ilə əlaqədardır. Qanun layihəsi səs qoyularaq təsdiq edilib.

Gənclər və idman komitəsinin sədri Ülvi Quliyev "Gənclər siyaseti haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşda təqdim edib. Bildirib ki, bu gün dünyada gedən ictimai-siyasi proseslər istənilən ictimai sahənin inkişafını stimullaşdırır. Qanunvericilik bazasının təkmilləşdirilməsi bu inkişafı şərtləndirən əsas amillərdən biri olduğu üçün hüquqi bazarın müasir tələblərə uyğunlaşdırılması qarşıda duran önemli vəzifələrdənədir. "Gənclər siyaseti haqqında" Qanuna ediləcək dəyişikliklər də məhz bu vəzifələri ehtiva edir. Sənəd səs qoyularaq təsdiqlənib.

Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov ikinci oxunuşda müzakirəyə çıxırları "Kitabxana işi haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini məlumat verib. Qeyd olunub ki, teklif olunan dəyişiklik kitabxanaların elektron sistəmə keçirilməsi məqsədilə hazırlanıb. Bu, inqidibdə mövcud olan pərakəndəliklərin qarşısını alacaq və kitabxana resurslarının bir mənbədən idarə olunmasına xidmət edəcək. Sənəd səs qoyularaq təsdiqlənib.

Əmək və Cəzaların icrası məcəllələrində dəyişiklik edilməsi haqqında qanun layihələri ikinci oxunuşda təqdim edilib. Hər iki sənəd ayrı-ayrılıqlıda səs qoyularaq təsdiqlənib.

Ziyad Səmədzadə "Dövlət rüsumu haqqında" Qanuna edilən dəyişiklikləri ikinci oxunuşda təqdim edib. Bildirilib ki, dəyişikliklər Azərbaycan Əqli Mülkiyyət Agentliyi tərəfindən göstərilən "Dövlət rüsumu haqqında" Qanunda nəzərdə tutulan xidmətlərin və hüquqi hərəkətlərin, eləcə də bu hüquqi hərəkətlərə görə dövlət rüsumlarının məbləğinin təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Komitə sədri "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında", "Patent haqqında" qanunlarda nəzərdə tutulan dəyişikliklərin də eyni məqsədilə edildiyini diq-qət etdirib. Sənədlər ayrı-ayrılıqlıda səs qoyularaq təsdiqlənib.

Sonra "Azərbaycan Respublikasının Dövlət Gerbinin istifadəsi qaydaları haqqında", "Azərbaycan Respublikasının Dövlət Himminin istifadəsi qaydaları haqqında" qanun layihələrinə ikinci oxunuşda baxılıb. Müzakirələrdən sonra qanun layihələri ayrı-ayrılıqlıda səs qoyularaq qəbul edilib.

Əli Hüseynli "Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini ikinci oxunuşda təqdim edib. Qanun layihəsi müzakirə olunaraq qəbul olunub. Bununla da Milli Məclis işini başa çatdırıb.

Rəfiqə Kamalqızı

Milli Məclisin növbəti plenar iclası keçirilib



Ötən il Xəzərin hüquqi statusuna dair Konvensiymanın imzalandığını xatırladan komitə sədri bildirib ki, bu Konvensiyanın digər Xəzəryəni ölkələr kimi Azərbaycanın da dövlət və mili maraqlarına cavab verir. Konvensiyanın imzalanması ilə bağlı bu protokolların da təsdiq edilməsi teklif olunur. Qanun layihələri səs qoyularaq qəbul edilib.

Milli Məclis sədrinin müavini, təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Vahid Ələşərov "Xəzər dənizinin hüquqi statusu haqqında" Konvensiyanın təsdiq edilməsi barədə qanun layihəsini təqdim edib. Sənəd səsvermə yolu ilə təsdiqlənib.

Sonra deputatlar "Xəzəryəni dövlətlərin hökumətləri arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında", "Xəzər dənizində insidentlərin qarşısının alınması haqqında", "Xəzəryəni dövlətlərin hökumətləri arasında ticarət və iqtisadi əməkdaşlıq haqqında" sazişlərin təsdiq edilməsi barədə qanun layihələrini təsdiqləyiblər.

Beynəlxalq münasibətlər və parlamentlərə əlaqələr komitəsinin sədri Səməd Seyidov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkmenistanın Prezidenti Gurbanguly Berdiməhəmmədovun Birge Beyanatının təsdiq edilməsi haqqında qanun layihəsini təqdim edib. Bildirib ki, bu sənəd tarixi əhəmiyyət daşıyır və Azərbaycanın maraqlarına tam cavab verir. Qanun layihəsi səs qoyularaq qəbul edilib.

Sonra Ziyad Səmədzadə "Gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında" 1994-cü il 15 aprel tarixli Sazişdə dəyişiklik edilməsi barədə" Protokolun təsdiq edilməsi haqqında qanun layihəsi barədə məlumat verib. Sənəd səs qoyularaq qəbul edilib.

Hüquq siyaseti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli "Cinayət işləri üzrə maddi sübutlar olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, odlu silahın, onun əsas hissələrinin, hərbi suratlardan, partlayıcı maddələrin və partlayıcı

min Qanunla və "Azərbaycan Respublikasının Konsul Nizamnaməsi" ilə müəyyən edilmiş qaydada çağırırlar. "Azərbaycan Respublikasının Konsul Nizamnaməsi"nə əsasən, konsul ona həvəle olunmuş funksiyaları konsullüğün yerləşdiyi dövlətin ərazisində həyata keçirir. "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanunun 3.2-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının 18 yaşına çatmış və sağlamlı vəzifəyə görə hərbi xidmətə yararlı her bir kişi cinsli vətəndaşı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində bu Qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidir. Yuxarıda qeyd olunanları nəzəre alaraq layihəyə "xaricdə yaşayan" və "müddəli" sözlerinin eləvə edilməsi teklif olunur.

Komitə sədri Ziyad Səmədzadə "Valyuta tənzim haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib. Bildirib ki, dəyişiklik dəqiqləşdirmə və valyuta mübadiləsi fəaliyyətinə lisenziyaların verilməsi prosedurunun sadələşdirilməsi məqsədilə hazırlanıb. Sənəd səs qoyularaq qəbul edilib.

Sonra "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə edilib. Bildirilib ki, bu sənəd maliyyə bazarları sahəsində aparılan yoxlamalara bu qanunun şamil edilməməsi məqsədilə hazırlanıb.

Naxçıvan - 95

Azərbaycanın qədim tarixə, zəngin mədəniyyətə və çoxşərlik dövlətcilik ənənələrinə malik Naxçıvanı diyari çətin, mürəkkəb və eyni zamanda, parlaq inkişaf yolu keçmişdir. Əsrlərdən bəri Şərqi aləminin elmi-mədəni mərkəzlərinən biri kimi şöhrət tapan bu diyara, 95 il bundan əvvəl, Azərbaycanın tərkibində muxtarlıq statusu verilmişdir. Azərbaycanın qədim bölgəsi Naxçıvan tarixən çətin sınaqlarla dolu, mürəkkəb və eyni zamanda, şərəflə bir yol qət etmişdir.

Naxçıvanın muxtarlıyəti asanlıqla qazanılmayıb. Beynəlxalq Qars müqaviləsi 1921-ci ildə imzalansa da, Naxçıvana 3 il sonra, 1924-cü ildə muxtarlıyət verilib. Naxçıvanın muxtarlıyəti çətin sınaqlardan keçərək, gərgin hərbi-siyasi və diplomatik mübarizələr nəticəsində eldə olunub. Naxçıvanın muxtarlıyəti tarixi zərurət idi. Tarixi mənbələrə əsasən, deyə bilərik ki, 1919-cu ildə Zəngəzur mahali Ermənistana veriləndən sonra Naxçıvan ölkənin əsas ərazisində tecrid olunmuşdu. Regionda maraqlı olan böyük dövlətlər İrəvan və Zəngəzur kimi Naxçıvanı da ermənilərə güzəste getmək isteyirdilər. Erməni yaraqları əhalini qorxu içerisinde saxlayır, soyqırımı törədir, torpaqların boşaldılmasına çalışırlar. Buna baxmayaraq, nə böyük dövlətlərin siyasi və diplomatik təzyiqi, nə aclar və səfələt, nə də ermənilərin aramsız hərbi müdaxiləsi naxçıvanlıların iradəsini sindirə, Azərbaycanla bir olmaq isteyinin qarşısını ala bilmədi. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin başçısı Nəsib bəy Yusifbəyli parlamentdəki çıxışında deyirdi ki, hökumət yaranmış şəraitdə Naxçıvana real yardım göstərə bilmədi: "İgid naxçıvanlılar, şərurlular... bu məsələni özleri həll etdilər. Onlar həyatlarını, ailələrinin şərefini və var-dövlətlərin riskə qoyaraq, doğma torpağı - Vətənə qovuşmaq üçün ayağa qalxıb azad oldular və bununla da, hökumətin işini asanlaşdırıldılar".

"KİM AZƏRBAYCANIN MİLLİ MƏNAFƏLƏRİNİN KEŞİYİNDƏ DURUBSA, ONA XİDMƏT GÖSTƏRİBSƏ, O İNSANLAR BİZİM TARİXİMİZDƏ HƏMİŞƏ HÖRMƏTLƏ YADA SALINMALI VƏ TARİXİMİZƏ DAXİL OLMALIDILRLAR"

Ümummilli Lider Heydər Əliyev Naxçıvanın muxtarlıyət tarixinin çətin sınaqlardan keçdiyini nezərdə tutaraq, eyni zamanda, bu muxtarlıyətin qazanılmasımda fədakarlıq göstərənlərin əmeyini yüksək qiymətləndirərək deyirdi: "Naxçıvana muxtarlıyət vermək, Moskva, Qars müqavilələrində Naxçıvanın müqəddərətini o illərdə həll etmək asan məsələ deyildi. Amma o vaxt milli mənafeyini qoruyan adamlar bunu etdilər. Mən bunu tarixi nailiyyət hesab edirəm... Kim Azərbaycanın milli mənafələrinin keşiyində durubsa, ona xidmət göstəribse, o insanlar bizim tariximizdə həmisi hərəmtə yada salınmalı və tariximizə daxil olmalıdır".

Naxçıvanın inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. Naxçıvan Azərbaycan xalqına Böyük Şəxsiyyət Ulu Öndər Heydər Əliyevi bəxş etmişdir. Ulu Öndər bütün dövrlərdə Naxçıvana böyük diqqət göstərmişdir. Naxçıvanın muxtarlıyət tarixinin 1969-1987-ci illəri əhatə edən dövrü dirçəliş dövürüdür. Bu dövrdə Böyük Dövlət Xadimi Heydər Əliyevin siyasi hakimiyyətə gəlişi ilə doğma Azərbaycanımız, onunla birləikdə isə,

Naxçıvan ölkəmizin iqtisadi güdrətinin artırılmasına dəyərli töhfələrini verir



Naxçıvan Muxtar Respublikası da özünün əsl inkişafına qovuşmuşdur. 1969-1987-ci illərdə Naxçıvan Muxtar Respublikası qabaqcıl sənaye, kənd təsərrüfatı, elm və mədəniyyət mərkəzinə çevrilmişdir. Naxçıvanın sənayeləşdirilməsinin əsası qoyulmuş, 21-ci sənaye müəssisəsi tikilib istifadəyə verilmişdir. Naxçıvan böyük tikinti meydancasına çevrilmiş, 45 min nəfər əhalinin yaşadığı yeni massivlər salınmış, şəhər və rayonlar, ucqar dağ kəndlərinin infrastruktur sahələri yenilənmiş, təhsil, sehiyyə və mədəniyyət müəssisələri tikilmiş, köhnə kəndli komalarının yerində müasir əslubda abad evler ucaldılmışdır.

1992-ci ilin noyabrında Naxçıvan şəhərində Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının əsası qoyulmuşdur. Həmin dövrdə Naxçıvan bütün ölkədə milli-demokratik hərəkatın mərkəzi, möhkəm dövlətçiliyin, siyasi sabitliyin mövcud olduğu bir bölge idi. XX əsrin 90-ci illərinin əvvəlində, SSRİ-nin süqutu ərefəsində yanmış şəraitdə istifadə edən Ermənistən Azərbaycana qarşı açıq silahlı təcavüze başlayanda, Naxçıvan Muxtar Respublikası da çətin sınaq qarşısında qaldı. Diyarı Azərbaycanın əsas ərazisi ilə birləşdirən yollar bağlandı, Naxçıvan blokada şəraitində yaşımağa başladı. Belə ağır şəraitdə Naxçıvan əhalisi böyük mərdlik və yenilməzlilik nümayiş etdirərək, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın bu qədim torpağını erməni işğalı təhlükəsindən xilas etdi.

1993-2003-cü illərdə də Ulu Öndər Heydər Əliyev bu diyordan qayğısını əsirgəmədi. Onun Azərbaycana ikinci dəfə rəhbərliyi dövründə muxtar respublikanın sosial-iqtisadi inkişafı ilə bağlı dövlət səviyyəsində qərarlar qəbul olundu.

NAXÇIVAN MUXTAR RESPUBLİKASI YENİ İNKİŞAF DÖVRÜNÜ YAŞAYIR

Ümummilli Lider tərəfindən əsası qoyulan bu işlərin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilmesi Naxçıvan diyarını yeni inkişaf mərhələsinə çıxarıb. İndi Naxçıvan Muxtar Respublikası milli dövlət quruculuğu prosesinin fəal iştirakçısıdır, ölkəmizin iqtisadi qüdretinin artırılmasına və intellektual potensialının gücləndirilməsinə dəyərli töhfələr verir. Bir sıra göstəricilər görə, muxtar respublika ölkənin başqa regionlarından öndə gedir. Prezident İlham Əliyev qədim diyara səfərlərinin birində vurğulmuşdur ki, mən hər dəfə Naxçıvana gələndə, yeni obyektlərin açılışında iştirak edəndə, çox sevinir və qurur hissi keçirirəm ki, Azərbaycanın qədim torpağı olan Naxçıvana belə gözəl işlər görülür.

Azərbaycanın, her yerində olduğu kimi, bu gün Naxçıvan Muxtar Respublikası da yeni inkişaf dövrünü yaşıyır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışlarının birində qeyd etdiyi kimi, Naxçıvan şəhəri, bütün şəhərlər abadlaşır, gözəllesir, çox böyük quruculuq və yaşıllaşdırma işləri aparılır: "Son illər ərzində muxtar respublikada böyük abadlıq-quruculuq işləri görülmüşdür. Naxçıvan Muxtar Respublikası bütün iqtisadi göstəricilərinin görə çox sürətli inkişaf edən respublikadır".

Son illərdə Naxçıvanın sənayedə, tikintidə, iqtisadiyyatda və sosial həyatın bütün sahələrində böyük uğurlar qazanılıb. Qəbul edilən dövlət proqramları vaxtında icra olunub və nəzərdə tutulmuş tədbirlərin, infrastruktur layihələrinin reallaşdırılması təmin edilib və sosial-iqtisadi həyatın bütün istiq-

mətləri üzrə müsbət dinamika əldə olunub. Belə ki, Naxçıvanda bütün qəsəbə və kəndlər müasirleşib, yenidən qurulub və asfalt yollar salınıb. Son illər muxtar respublikanın kəndlərində dövlət dəstəyi və güzəştli şərtlərlə verilən kreditlər hesabına yüzlərlə kiçik istehsal və emal müəssisəsi yaradılıb. Bu gün Naxçıvanda sənayenin və aqrar sahənin inkişafı yeni sahibkarlar təbəqəsi yaradıb.

NAXÇIVAN SİVİLİZASİYANIN BEŞİYİDİR

Qədim tarixe malik olan Naxçıvanı sivilizasiyanın beşiyi adlandırır. Yaşlı əsrlərə ölüclən qədim türbə və tikiilər, daş kitabələr özündə sivilizasiyanın ilkin mərhələlərinin eks etdirir. Qədim qalalar Naxçıvanın min illərin o üzündə qalmış tarixində xəber verir. Həm yazılı mənbələr, həm də burada aparılan arxeoloji qazıntılar zamanı təpişən maddi-mədəniyyət nümunələri, bu gün də qorunub-saxlanılan neçə-neçə abidə, bir daha sübut edir ki, bu diyarda şəhər mədəniyyətin tarixi 5 min ilə yaxındır.

Son illər muxtar respublikada Naxçıvanın tarixi və mədəniyyəti ilə bağlı minden artıq kitab nəşr edilib, bir-birindən əhəmiyyətli beynəlxalq simpoziumlar və elmi konfranslar keçirilib, 1200-dən çox yerli, ölkə və dünya əhəmiyyətli tarixi abidə öyrənilərək pasportlaşdırılıb. Azərbaycan memarlığında özünəməxsus yeri olan bu abidələr tarixdə Naxçıvan memarlıq məktəbinin nümunələri kimi yaşayır. Bu gün Naxçıvanda dünya memarlıq məktəbinin şah əsəri olan bu qıymətli tarixi tikiilər qorunaraq və əsaslı surətdə bərpa olunaraq, gələcək nəsillərə ötürülür.

Naxçıvan memarlığının nadir inciləri hər zaman diqqətdə saxlanılır. Azərbaycan xal-

Naxçıvan - 95

qının qədim tarixini və mədəniyyətini özündə yaşıdan Naxçıvan əbəs yerə 2018-ci il üçün "İslam Mədəniyyətinin Paytaxtı" seçilmədi. Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan olunması bir tərəfdən bu qədim türk yurdunun zəngin tarixi-mədəni irsi ilə bağlı idisə, digər tərəfdən də, müasir dövrde bu dəyərlərin qorunub-yaşadılması sahəsində görülən işlərin nəticəsi idi.

İslam dünyasında mühüm coğrafi və strateji mövcəye malik olan Naxçıvan şəhəri islam alimləri tərəfindən yüksək qiymətləndirilib. Həmçinin, Naxçıvan Şərqi və Qərbi, Avropa və Asiya arasındaki tarixi ticarət yollarının, mədəniyyət və təhsil əlaqələrinin kəsişməsində yerləşir. Tarix boyu Azərbaycan xalqının mühüm tarixi-mədəni irsinin yaşadıldığı Naxçıvan mədəniyyət və sivilizasiyalar arasında temas vasitəsi olub və mühüm körpü funksiyasını yerinə yetirib. Özünün fərqli təbii, iqtisadi və mədəni potensialı olan Qədim Azərbaycan şəhəri Naxçıvan öz zəngin maddi və qeyri-maddi mədəni irsinə keçmişin təcrübəsindən faydalanaraq qoruyur və gələcəyə çatdırır.

Naxçıvan qədim tarixi və zəngin mədəniyyəti, müasir iqtisadi imkanları və inkişafı ilə İslam Mədəniyyətinin Paytaxtı statusunu təqaqqətə dünyaya nümayiş etdirdi. Həmçinin, 2018-ci ilin 26 noyabr - 1 dekabr tarixlərində Mavrikı Respublikasının paytaxtı Port-Luis şəhərində UNESCO-nun Qeyri-Maddi-

Naxçıvan ölkəmizin iqtisadi qüdrətinin artırılmasına dəyərli töhfələrini verir



Mədəni İrsin Qorunması üzrə Hökumətlərə rəsədi Komitəsinin növbəti 13-cü sessiyasında qəbul edilən qərarla "Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsələri" UNESCO-nun Təcili Qorunma Siyahısına daxil edilmişdir. Məqsəd ölkəmizin qədim və tarixi ərazisi olan Naxçıvanda yaşıyan ehalinin ənənəvi mədəniyyətinə və xalq yaradıcılığının məqyasında işq salmaq və tanıtmaq, eyni zamanda, bu ənənələri UNESCO səviyyəsində qorumaqdan ibarətdir. Naxçıvanın İslam Mədəniyyət Paytaxtı olması bir illə mehdudlaşdırıb. Çünkü Naxçıvanın İslam sivilizasiyanın tarixi mədəni mərkəzlərindən biri olub və bundan sonra da bu adı əbədi qoruyub-saxlayacaq. Naxçıvanda tarixin və mədəni irsin qorunub-saxlanılması və təbliği sahəsində kompleks işlər görülür.

Zümrüd BAYRAMOVA



Dünen Mənəvi Dəyərlərin Təbliği Fondu-nun təşkilatçılığı və Sumqayıt şəhər icra hakimiyyətinin dəstəyi ilə Sumqayıt şəhərində "Qloballaşma və milli kimlik" mövzusunda seminar-treninq keçirilib.

Tədbirdə Fondun icraçı direktoru Mehman İsmayılov, icraçı direktor müavini Ceyhun Əliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbə müdürü Yalçın Abdullayev, Sumqayıt şəhər icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdər müavini-dini qurumlarla işin təşkilatçısı Fərman Kazimov, ziyanlılar, müəllimlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Seminari giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbə müdürü Yalçın Abdullayev qonaqları salamlayaraq, Sumqayıtda bu sahə ilə bağlı təşkil edilmiş seminarın əhəmiyyətindən danışdı.



Seminarda çıxış edən Sumqayıt şəhər icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdər müavini-dini qurumlarla işin təşkilatçısı Fərman Kazimov qloballaşmanın müsbət xüsusiyyətlərindən istifadə edərək, eyni zamanda,

milli-kimliyimizi qorumağın vacibliyini diqqətə çatdırıb.

Fondun icraçı direktoru Mehman İsmayılov dünyada gedən proseslər fonunda milli kimliyimizi və dəyərlərimizi gələcək nəsillərə çatdırmağın əhəmiyyətinə toxundu. İcraçı direktor qeyd etdi ki,



müasirlilik və inkişaf milli xüsusiyyətlərimizin möhkəmlənməsinə və vətənə bağlılığın güclənməsinə töhfə verməlidir.

Daha sonra çıxış edən fondun icraçı direktor müavini Ceyhun Əliyev Azərbaycanın ailə dəyərlərinin milli kimliyimizin formalşamasın-

dakı rolu haqqında fikirlərini bölüşdü.

Seminar-treninqin yekununda iştirakçılarla geniş fikir mübadiləsi aparıldı və onları maraqlandıran suallar cavablandırıldı.

ZÜMRÜD

Biz ölkədə sabitliyi, inkişafı qoruyub, təmin etmək üçün hamılıqla çalışmalıyıq

*Milli Məclisin Əmək və sosial siyaset komitəsinin sədri
Hadi Rəcəblinin yap.org.az-a müsahibəsi*

- Hadi müəllim, bu gün ölkəmiz sosial-iqtisadi cəhətdən uğurla inkişaf edir. Bu baxımdan, Azərbaycanda sosial məsələlərin həlli ilə bağlı görülən işlər barədə fikirlərinizi bilmək istərdik...

- Bu gün Azərbaycan sosial-iqtisadi sferada sürətli inkişaf yoluna qədəm qoyaraq gələcəyə doğru inamla addimlayır. Əhalinin sosial inkişafı üçün lazımlı olan her bir şərait yaradılıb. Əməkhaqları, pensiya təminatı sahəsində aparılan ciddi islahatlar, qacqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün həyata keçirilən geniş proqramlar, sosial sahə ilə bağlı qəbul olunan çoxsaylı qanunlar və səcəmiyyətin rifah halının yaxşılaşmasına yönəlmüş tədbirlərdir. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Ulu öndərimiz Heydər Əliyevin müəyyənləşdiriyi sosial siyaseti uğurla davam etdirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişafın Azərbaycan modeli formalaşıb və sosial inkişaf məsələləri də dövlət siyasetinin prioritətləri sırasındadır. Dövlət başçısının vurğulduğu kimi, bizim siyasetimiz mərkəzində Azərbaycan vətəndaşı dayanır.

Ölkəmizdə həyata keçirilən sosial siyasetin başlıca məqsədlərindən biri de cəmiyyətin əsas sosial problemlərindən olan yoxsulluğun səviyyəsinin azaldılmasıdır. Görülən nəticəsində hazırda ölkəmizdə yoxsulluğun səviyyəsinin 5 faiz cıvarında olması yüksək göstəricidir.

Ümumiyyətə, əhalinin rifahının yaxşılaşması istiqamətində görülen işlər yalnız maaşların, pensiya və müavinətlərin artması ilə yekunlaşdır. Respublikamızda aparılan sosial siyasetin məzmunu vətəndaşların sosial vəziyyətinin yaxşılaşması ilə bərabər, onların məşğullüğünün artırılması, daha yaxşı yaşamaları üçün əlavə pul gəlirləri əldə etməsindən ibarətdir. Öten dövrə bu istiqamətde atılan bütün addımlar konkret olaraq cəmiyyətin sosial qayğılarının təmin olunmasına əhəmiyyətli baza formalaşdırır. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət programları davamlı iqtisadi inkişafı təmin etməklə, sosial sahədə qarşıda duran problemlərin həlli üçün etibarlı zəmin yaradıb. Son 15 ilde 2 milyona qədər iş yerinin açılması da ölkə Prezidentinin bu sahədə uğurlu siyasetinin əyani göstəricisidir. Hazırda əhalinin məşğullüğünün təmin edilmesi istiqamətində davamlı işlər həyata keçirilir.

Azərbaycanın bu il dövlət bütçəsinin təxminən 34 faizinin sosial məqsədlər üçün xərclənməsi nəzərdə tutulur. Bu, elə də kiçik rəqəm deyil, əksinə, böyük rəqəmdir. Beləliklə, bizim dövlət bütçəsi həm sosial-yönümlü, həm də investisiya tutuludur. Öten ilə müqayisədə bütçənin həcmi artıb, səhiyyəye ayırmalar təxminən 70% çoxalıb, sosial müdafiə sistemində artımlar nəzərdə tutulub, pensiya ilə bağlı xərcləmələrdə illik 400 milyon manata qədər artım var. Bu artımların nəticəsi də göz öündədir. Bir məsələ də var ki, əhalinin həyat səviyyəsi yüksəldikcə, tə-



ləbatlar da artır. Bu, təbii haldır.

- Məlumdur ki, bəzi dairələr sosial şəbəkələr vasitəsilə ölkəmizə qarşı qərəzli kampaniya aparırlar. Bu kampaniyada sosial məsələlər haqqında da iddialar səsləndirirlər. Buna münasibətiniz necədir?

- Onların iddialarının heç bir əsası yoxdur. Dünyada istehlak səbəti və yaşayış minimumu məfhumları var. Bunnardan da minimum əməkhaqqı formalaşır. Bu rəqəmlər bizim iqtisadiyyat Nazirliyinin, Dövlət Statistika Komitəsinin hesablamalarıdır. Biz bu rəqəmləri parlamentdə müzakirə edirik. Bəzi saytlar mənim adımdan yazmışdır ki, ehtiyac meyarı yaxşı rəqəmdir. Bu dərəcə təhrif, özü də qərəzli formada, olarmı? Mən demişdim ki, ehtiyac meyarının artması hesabına filan qədər aileye yardım veriləcək, bu yaxşıdır. Bugünkü dövlət başçısının sərəncamı ilə minimum əməkhaqqının məbləği artırılaraq 180 manata çatdırıldı. Bu, çox təqdirəlayiq haldır və əhalinin rifahının yüksəlməsinə öz töhfəsini verəcək.

Azərbaycanda qanunların alılıyi qorunur. Zaman-zaman qanunlar dəyişdirilir, daha da təkmilləşdirilir. Bütün bunlar ise dövlətimizin daha da inkişafına, əhalinin rifahının yüksəlməsinə xidmət edir. Bir həqiqət var ki, dövlətimizin başçısı həmişə ortaya siyasi irade qoyur, islahatlar aparır. Bu gün islahatlar müsbət neticələr verməkdədir. ASAN Xidmətdən bütün vətəndaşlar razıdır. Çünkü bu qurumun yaradılması ilə bir sıra problemlər aradan qaldırıldı. Sosial sahədə isə DOST Agentliyi yaradılıb və təbii ki, bu da vətəndaş məmənnuluğu yaradır. Ölkə başçısı həmçinin, məşğullüğün legallaşması istiqamətində qərarlar qəbul edib, kiçik və orta biznesin inkişafını

dəstəkləyir.

Cənab Prezident qeyd edib ki, dövlətimizin siyasetinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Həqiqətən də belədir. Xüsusilə, həssas, aztəminatlı ailələr, daha çox sosial qayğıya ehtiyacı olan insanlara göstərilən diqqət göz önündədir. Şəhid ailələrinə birdəfəlik ödəmələrin verilməsi məsələsində hamımız şahid olduğdu. Məsələ araşdırıldı və Prezidentimiz hər kəsin ürəyince olan qərar qəbul etdi. Hansı ki, bu məsələdən müəyyən dairələr öz siyasi məqsədləri üçün istifadə etməyə çalışırdılar. Amma məqsədlərinə nail ola bilmədilər.

Azərbaycan mənim gözümde dolanışq, sabitlik, əmin-amanlıq baxımdan bir çox ölkələr üçün nümunədir. Təbii ki, hər kəs istəyir ki, insanlar daha da yaxşı yaşasın, maaşlar, pensiyalar, müavinətlər bir az da yüksəlsin. Dövlətimizin həyata keçirdiyi siyasetin də məqsədi budur. Amma bütün bunlara tədricən nail olunur. Baxın, fevralın 8-də dövlət başçısının sərəncamı ilə minimum əmək haqqı artırıldı. Şübəsiz ki, bu yönde addımlar davamlı olaraq atılacaq. Bəzi adamlar isə müəyyən məqsədlər üçün populist çıxışlar edirlər ki, bunların da heç bir əsası yoxdur.

- Sizcə, burada əsas məqsəd nədən ibarətdir?

- Bilirsiniz ki, vaxtaşırı olaraq müəyyən beynəlxalq qurumlar, avropanı siyasetçilər ölkəmizə qarşı bəyanatlar səsləndirirlər. Hər hansı kiçik məsələni şışirdib onu qlobal problemdə çevirərək bundan ölkəmizdəki sabitliyi pozmağa, Azərbaycanın beynəlxalq nüfuzuna xələl getirməyə çalışırlar. Eləcə də, sosial şəbəkələrdə radikal ünsürərin mənəviyyatdan kənar davranışları da bu məqsədə xidmət edir. İdarəetmədən, dövlət quruculuğundan xəbəri olmayanlar sosial şəbəkələr vasitəsilə çağırışlar edib respublikada qarşılurma yaratmaq isteyirlər. Radikal müxalifətin mitinqləri de bu məqsədə xidmət edir. Bütün bunların hamısı Azərbaycanın uğurlarını gözü görməyən qüvvələr tərəfindən idarə olunur. Vətəni, dövləti sevən hər bir insan onlara cavab verməlidir.

Biz ölkədə sabitliyi, inkişafı qoruyub, təmin etmək üçün hamılıqla çalışmalıyıq. Sabitliyimizi pozmaq istəyənlərin, inkişafımıza mane olmağa çalışanların qarşısını almaliyiq. Bütün üçün qanunlar çərçivəsində nə mümkündürse, etmək lazımdır.

İranın turizm agentliyi Bakı haqqında videoçarx paylaşdı

İranın turizm şirkətləri arasında turistlərin Bakıya səfərlərini təşkil etmek üçün rəqəbat davam edir. AZƏRTAC xəbər verir ki, dünən "Şəbnəm travel" Turizm Agentliyinin Instagram platformasında Bakı haqqında videoçarx yerləşdirilib. Videoçarx izleyicilər tərəfindən maraqla qarşılıqlı və Bakıya səfər etmək istəyənlərin agentliyə müraciət sayı artıb.



DTX: Hədə-qorxu yolu ilə vətəndaşlardan pul almaqdə şübhəli bilinən baş redaktor cinayət məsuliyyətinə cəlb edilib

Ötən illər ərzində ayrı-ayrı şəxslər barəsində böhtən xarakterli və rüsvayədici məlumatları mütemadi olaraq mətbü orqanlarında dərc etdirib dayandırılmış məqabili vətəndaşlardan külli miqdarda pul tələb edilməsi, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplanılması barədə daxil olan müraciətlər Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) araşdırılıb, ölkə ərazisində "reket" naşrlər yaradıb, bu nəşrlərin jurnalistləri adı altında fəaliyyət göstərən şəxslərin silsilə hüquqaziddə fəaliyyətlərinin qarşısının alınması üçün qanunla müəyyən olunan tədbirlər görülüb. Bununla belə, bəzi informasiya saytlarında qeyd olunan tədbirlərin mahiyyətini təhrif edən məlumatlara rast gəlinir.

DTX-nin ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilər ki, "Realliq.info" informasiya saytrının baş redaktoru, Azərbaycan Respublikasının vətəndaşı İkram Rafiq oğlunun hədə-qorxu ilə pul tələb etdiyi barədə ayrı-ayrı şəxslərin şikayətləri Dövlət Təhlükəsizliyi Xidmətində araşdırılıb. Məhkəmə qərarı əsasında aparılan əməliyyat tədbirləri ilə onun müvafiq əməlləri qeydə alınıb. O, hədə-qorxu ilə tələb etmə cinayət əməllərində şübhəli şəxs kimi saxlanılıraq, barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.

Davam edən istintaqla şübhəli bilindiyi cinayətlərə görə İkram Rehimova elan edilən ittihamə əsasən, o, 2017-ci ilin sentyabrında zərərəkmiş Elxan Dadaşovdan mətbuatda sahibkarlıq fəaliyyəti zamanı qanunsuzluqlara yol verdiyinə dair məlumatlar yayacağı hədəsi ilə pul vesaiti tələb edərək alıb. Bundan başqa, 2017-ci ilin sentyabrında İkram Rehimov zərərəkmiş Rafiq Ədilovdan davamlı olaraq mətbuatda rüsvayədici məlumatlar yayacağı hədəsi ilə pul tələb edərək alıb. İkram Rehimovun əməllərindən daxil olan şikayətlərin obyektiv araşdırılması təmin ediləcək.

Daha sonra İkram Rehimov 2017-ci ilin dekabrında fərdi sahibkar Cəbir Cəfərovdan fəaliyyətində qanunsuzluqlara yol verdiyi barədə mətbuatda məlumatlar yayacağı hədəsi ilə pul vesaiti tələb edib. O, bu yolla həmin şəxsən də pul almağa nail olub. İkram Rehimov 2018-ci ilde zərərəkmiş Azər Mirzəyevdən guya müxtəlif qanunsuz əməllərə yol verdiyinə dair mətbuatda məlumatlar yayacağı hədəsi ilə müxtəlif tarixlərdə pul tələb edərək alıb. İkram Rehimovun əməllərindən daxil olan şikayətlərin obyektiv araşdırılması təmin ediləcək.

Erməni ekspertlər: Paşinyanın inqilabi program adlandırdığı sənəd köhnə programın redaktə edilmiş formasıdır

Baş nazir Nikol Paşinyanın iqtisadi inqilab he-sab etdiyi yeni dövlət programı demək olar ki, heç bir makroiqtisadi hödəflərə malik deyil. AZƏRTAC xəbər verir ki, bu fikirləri erməni iqtisadçı ekspertlər 1-in xəbər agentliyinə açıqlamalarında bildiriblər. Erməni ekspertlər bildiriblər ki, hökumətin fövqələdə toplantılarında qəbul olunan beşilik program Ermənistən sabiq baş naziri Karen Karapetyan hökumətinin təsdiq etdiyi dövlət sənədindən fərqlənmir.



Ekspertlərin fikrincə, 59 şəhəflik yeni programda hödəflər müəyyən olunmayıb. Məsələn, immiqrasiya üçün hansı mexanizmlərin təmin ediləcəyi, yoxsulluq və işsizliyi aradan qaldırmaq üçün hansı praktik addımlar atılacağı aydın deyil. Söz verilmiş yeganə makroiqtisadi göstərici ÜDM-in ən azı 5 faiz artımını təmin etməkdir. Bu, heç bir inqilabi göstərici deyil. Belə ki, Karen Karapetyanın kabinetinde 2017-ci ilde 7 faizlik iqtisadi fəaliyyət göstəricisi təmin edilib. Yeni programda siyasi sisteme islahatlardan, ədliyyə orqanlarının formallaşmasından heç nə qeyd olunmayıb. Paşinyanın inqilabi program adlandırdığı sənəd köhnə programın redaktə edilmiş formasıdır.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölkədə minimum əmək haqqının 38,5 faiz artırılaraq, 180 manata çatdırılması heç də sıradan bir hadisə deyil və böyük əhəmiyyətə malikdir. Bu Sərəncam ölkədə vətəndaş amilinə diqqətin günü-gündən artdığını təsdiq edir. Nəzərə almaq lazımdır ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra, ilk dəfə olaraq, minimum əmək haqqı ilə yaşayış minimumu eyniləşdirildi və bu, dövlətin, şəxşən ölkə başçısının vətəndaşlara olan diqqətinin və qayğısının bariz nümunəsidir.



Özel sektorda məvacibləri tənzimləyə biləcək yeganə mexanizm minimum əmək haqqı barədə Sərəncamıdır. Əmək qanunvericiliyinə görə, mülkiyət və təşkilati-hüquqi formasından asılı olmayıaraq, heç kəs öz işçisə bu məbləğdən aşağı əmək haqqı verə bilməz. Bu isə, o deməkdir ki, vətəndaşların əmək haqlarının artmasına, minimum yaşayış şəraitinin tənzimlənməsinə, sosial durumun yaxşılaşmasına, mütəmadi olaraq, dövlət töhfələr vermekdər və bu Sərəncam da məhz ölkə vətəndaşlarının yaşayış şəraitinin daha da yaxşılaşdırılmasına xidmet edir.

Təxminli hesablamalara görə, minimum əmək haqqının artımı ölkədə 600 minə yaxın insanın maaşına təsir göstərəcək. Daha dəqiq desək, həmin sayıda insanın əmək haqlarının artımı müşahidə olunacaq. Bunlardan dövlət sektorunda işləyən 450 min nəfərin əmək haqqında 30 faiz, özel sektorda işləyən 150 min nəfərin əmək haqqında isə 25 faiz artım olacaq. Bu artım, müvafiq olaraq, əmək haqlarının üçdə biri və dördde biri misli deməkdir ki, bu rəqəm əhəmiyyəti dərəcədə artımdan xəber verir.

Sosial siyaset hökumətin prioritət məsələsi hesab olunur və bu siyasetin mərkəzində vətəndaş amili dayanır

Ölkə başçısının başqa bir Sərəncamı ilə, bütün növ əmək pensiyalarının da siğorta hissəsi artılib. Bir sözə, əmək pensiyalarının da məbleğində artım var. Ölkə vətəndaşları bu artımın davamlı xarakter allığından artdıq dəfələrlə şahidi olub və təqəüdçülərin rıfah halının daha da yaxşılaşdırılması istiqamətində atılan addımlar və verilən qərarlar ölkə ictimaiyyətinin diqqət mərkəzindədir. Vətəndaşların dövlət siyasetini, ölkə başçısını dəstəkləməsi, hər zaman öz Prezidentin yanında olması, göründüyü kimi, heç də təsadüfi deyil.

Təndisyalaların təhlili təsdiq edir ki, so-

minatlı təbəqənin dolanışığına bu fəsadların mənfi təsirini inkar etmək də olmaz. Lakin hökumətimizin sosial siyaseti, bu fəsadları neytränləşdirən üçün atdığı addımlar, qəbul etdiyi qərarlar da var və dövlətin bu fəaliyyəti fəsadların mənfi təsirlərindən qorunmaq üçün əsl töhfədir.

Qaçqın ve məcburi köçkünlər qeyd olunan fəsadlarla daha çox qarşılaşmalı olduları üçün və mənfi təsirlərdən qorunmaq məqsədi ilə dövlət qayğısını onlardan bir an belə əsirgəmir.

Yurd-yuvasından didergin salınmış məcburi köçkünlərin mənzillə təmin olunmaları bu qayığının bariz nümunəsidir. Mənzile ehtiyacı olan insanların mənzillə təmin olunmaları onlar üçün en böyük kömək hesab olunur. Bu köməyi, bu qayğını görmək, hiss etmək heç də çətin deyil və göz qabağındadır. Eyni zamanda, sosial infrastrukturun yenidən qurulması məcburi köçkünlərin üzləşə biləcəkləri fəsadların mənfi təsirlərindən qorunmalarına hesablanıb və hökumətimizin bu siyaseti yalnız alqışla qarşılanır.

Sosial Tədqiqatlar Mərkəzinin yaradılması Azərbaycan

əhəmiyyətli məsələlərin araşdırılması və ictimai rəyin öyrənilməsi üçün əlavə vasitə yaratmaq humanist addım kimi dəyərləndirilməlidir və dəyərləndirilir. Təhlil, tədqiqat və proqnozlaşdırma işinin səmərəliliyini artırmaq, sosial tədqiqatlarda müasir informasiya texnologiyalarından və qabaqcıl elmi-metodoloji yanaşmalardan istifadəni genişləndirmək mühüm əhəmiyyət kəsb etməklə yanaşı, dövlətin, dövlət başçısının diqqət və qayığını eks etdirir. Bu baxımdan, Sosial Tədqiqatlar Mərkəzinin yaradılması haqda Sərəncam da, öz növbəsində, hökumətimizin, şəxşən Prezident İlham Əliyevin iradəsi sayesində sosial siyasetə xidmət edir ki, bunun da kökündə, eyni zamanda, vətəndaş və insan amili dayanır.

Sosial sektorda real vəziyyəti hərtərəflə öyrənmədən, effektli sosial siyaset yürütmək çətin olduğu üçün, bu sektorda beynə mərkəzinin yaradılmasına və müstəqil tədqiqatlar, sorğular aparılmasına ehtiyac duyulur. Məhz bu ehtiyacın təmin edilməsi üçün isə Sosial Tədqiqatlar Mərkəzinin yaradılması lazım gelir. Məsələ burasındadır ki, tədqiqatlar, sorğular aparılması, bütün bu ehtiyacların təmin edilməsi, ümumilikdə, insanların, daha dəqiq desək, Azərbaycan vətəndaşlarının ehtiyaclarının araşdırılması və qarşlanması deməkdir. Hetta ehtiyacların təyin edilməsi üçün aparılan tədqiqatlar, eyni zamanda, o deməkdir ki, vətə-



siyaset daha da

sial siyaset hökumətin prioritet məsələsi hesab olunur və bu siyasetin mərkəzində vətəndaş amili dayanır. İldən-ile hökumət sosial siyasetini daha da gücləndirir və vətəndaş, insan amilinə daha çox üstünlük verilir. Prezidentin şəhid ailələrinə siğorta pulunun verilməsi ilə bağlı Sərəncamı da bu kontekstdə çox teqdirəlayiqdir. Xüsusilə, qeyd etmək lazımdır ki, bu Sərəncam şəhid məqamına, şəhid ruhuna olan hörmət və ehtiramı ifade edir, şəhid ailələrinin daim diqqət mərkəzində olduğunu təsdiq edir.

Hökumətimizin sosial siyaseti, sosial yönümlü qərarları bir neçə il bundan önceki devalvasiyanın mənfi təsirlərindən qorunmaq üçün əsl töhfədir

Yaşayış şəraitinin çətinliyi, dünyada da haqqarlı şəkildə duyulmaqdə olduğu halda, Azərbaycanda nəzəreçarpacaq dərəcədə hiss olunmur. Doğrudur, 2015-2016-cı ilde baş vermiş devalvasiyanın, özü də, 122 faizlik devalvasiyanın fəsadlarının hələ tam aradan qaldırılması müşkül məsələdir. Aztə-



vətəndaşlarının ehtiyaclarının daha dərindən araşdırılması və qarşlanması deməkdir

Prezident İlham Əliyevin Sosial Tədqiqatlar Mərkəzinin yaradılması haqda Sərəncamı da əhəmiyyətinə görə, heç də digərlərindən geri qalmır. Heç şübhəsiz ki, ictimai

daşlarımızın qarşılıqla biləcəyi sosial yönümlü məsələlərlə dövlətimiz, dövlət başçımız dəha derindən maraqlanır və ortaya çıxı biləcək məsələlərin həlli üçün də qayğı göstəriləcək. Bütün bunlar təsdiq edir ki, hökumətimiz, şəxşən Prezident İlham Əliyev sosial problemlərin həllinə daha çox diqqət yetirir və bu tendensiya getdikcə güclənir.

Inam HACIYEV

T E R S B A X I Ş

Söyüş müxalifəti, yoxsa...

Bu adamların bir adı var: TERRORÇU!

Avropa küçələrində və sosial şəbəkələrdə ağızlarına gələnləri ictimai rəya sırıyan, bu vasitə ilə guya hakimiyətə qarşı siyasi mübarizə aparıcılarını iddia edən və "söyüş müxalifəti" kimi adlandırlılan ünsürlərin, əslində, mənəvi terrorçu olduqlarını coxsayı faktlarla isbatlamaq mümkünündür. Hətta xalqı mənəvi terroru məruz qoyan bu ünsürlərin əllərinə imkan düşərsə, fiziki terrorda meyilli olduqları gözönündədir.

Ümumiyyətlə, siyasi mübarizə adı altında qeyri-sivil yollarla, yəni qisaslıq siyaseti aparmaqla yanaşı, həm de bir-birləri ile grant davasına çıxan ordutanlar, turallar, məmməmedlər, rəfaillər, vədidilər və s. bütün mənalarda dövlət, xalq, millət, əxlaq, şərəf, ləyaqət, mənəviyyat kimi meyarlardan qat-qat uzaqdadırlar. Biz, dəfələrlə müşahidə etmişik ki, müxtəlif hadisələrdən dərhal öz məqsədləri üçün yarananmağa cəhd edən bu tiplər yığnağı açıq-aşkar dövlətə, dövlət rəsmilərinə və onların ailələrinə qarşı terror çağırışları etməye başlayırlar. Belə də bir çoxları bunu eyforiyaya qapılma hissi ilə əlaqələndirə bilərlər, amma bu, heç də belə deyil. Bu, sadəcə, terrorçuluğa çağırışlardır!

Azərbaycan xalqına qarşı mənəvi terror törədənlərin xislətləri artıq indeksləşib

Sade bir misal getirək. Belələri sosial şəbəkələr vasitəsilə Avropa küçələrində dövlətin maraqlarını müdafiə edən istenilən şəxsi görsələr, dərhal ölüm təhdidi edirlər və hədələr yağıdırırlar. Ümumiyyətlə, reallığa qalanda həmin şəxslərin klaviaturalar, monitorlar arxasında "şirə" dönmələri hayatda doşan qədər olmadıqlarına delalətdir. Ən

azından, ona görə ki, əgər həqiqətən də, millət dərdi çəkənlər dilərsə, mübarizələrini Avropa küçələrində polyaçılıklar etmədən, ölkədə aparardılar.

Azərbaycan xalqına qarşı terror törədənlərin xislətləri artıq indeksləşib və bu gün belələrinin "İŞİD", "Ən-Nüsra", "Əl-Qaide", "Taliban" və s. terrorçularından heç də fərqlənmedikləri göz önündədir. Çünkü terrorçular ələ keçirilərək, qanun qarşısına çıxarıllarken, onların "mübarizlərindən", "döyüşkənlərindən" əsər-əlamət belə qalmır. Hətta onların qadın paltarları geyinərək, aradan çıxmalarını göstərən coxsayı video-materiallar mövcuddur və...

İnanın ki, orduxanımlar və sairlər də "quyruqları qapı arasında" qalandan, aradan çıxmak üçün bu vasitəyə əl atarlar!

Belə xainlər barədə ciddi ölçülər götürülsün!

Məsələ həm de ondadır ki, bəlkə də bu tipli ünsürlərə, ictimai-siyasi tör-töküntülərə söyüş müxalifəti demək də doğru deyil. Çünkü normalda əsl müxalifət, sivil müxalifət belə olmur. Yəni "şüərləri", "ideologiyaları" söyüşdən ibaret olan ünsürləri müxalifət adlandırmaq, onları ciddiyyət alməq və şərəfləndirmək demək olardı. Bu adamların bir adı var: TERRORÇU! Onlar hal-hazırda da, siyasi və mənəvi və qisasçı terrorçuluqla məşğuldurlar. Düzdür, onları Azərbaycan üçün her hansı bir şəkildə təhlükə saymaq da olmaz. Ancaq unutmamalıq ki, milçək murdar olmasa da, ürek bulandırır. Belələri Azərbaycan dövlətinin qüdrətlənməsinə, dünyada söz sahibinə çevriləməsinə qarşı çıxış edən aşkar düşmənlerimiz - ermənilərin nökrələridirlər və lazım olan zaman çıxdan çatıb. Həmin zaman ki, belə xainlər barədə ciddi ölçülər götürülsün!


RÖVŞƏN

Avtomobildə gizlədilən sıqaretlər aşkarlanıb

Avtomobildə gizlədilən sıqaretlər aşkarlanıb. Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətə eləqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin əməliyyat şöbəsinə daxil olan məlumat əsasında "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Opel Vectra" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib. Baxışdan əvvəl şifahi sorğu-sual edilən vətəndaş ona məxsus neqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və ya bəyan olunmayan hər hansı predmetin olmadığını bildirədə, yoxlama zamanı avtomobilin yük yerində gizlədilən, üzərində "King" yazılı olan 3400 ədəd tütün məmulatı aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.



Cəfər Cabbarlinin şəxsi arxivini rəqəmsallaşdırılır



Prezident İlham Əliyevin "Cəfər Cabbarlinin 120 illiyinin qeyd edilməsi haqqında" 2018-ci il 17 dekabr tarixli Sərəncamına əsasən hazırlanmış tədbirlər planına uyğun olaraq, böyük yazıçı və dramaturqun AMEA-nın Əlyazmalar İnstitutunda saxlanılan şəxsi arxiv materiallarının rəqəmsallaşdırılmasına başlanılıb. İnstitutdan AZƏRTAC-a bildirilib ki, XX əsr Azərbaycan ədəbiyyatının, mədəniyyətinin və incəsənetinin inkişafında müstəsnə xidmətlər göstərmiş görkəmli dramaturq, şair, nasir, teatrşünas, tərcüməçi və kinosenarist Cəfər Cabbarlinin şəxsi arxivində hazırda 2000-dən çox sənəd qorunur.

Neçə illərdir ki, "siyasi müxəcir", "mühacir biznesi" adları altında müxalifət düşərgəsinin tozanaq səngimək bilmir. Və 20 ildən çoxdur ki, xüsusiət, AXCP və Məsəvət partiyalarının dələdüz rəhbərlikləri bu və ya digər şəkildə onlara müraciət edən şəxslərə saxta arayışlar təqdim edərək, guya Azərbaycanda siyasi fəaliyyətlərinə görə təqib olunduqları haqda yalanına imza atır, bunun məqəbilində "siyasi müxəcir" bizneslərini, necə deyirler, inkişaf etdirirlər.

başa öz "Facebook" statusunda belə yazıb: "Mənə Məsəvət Partiyasına görə oturum versəydiyərək, burada qeyri-adi bir şey olmazdı. Ən azı, mən partiya sıralarına daxil olduğdan 9 il sonra Avropaya üz tutmuşam. İndikilər bəzən 9 saat ərzində partiya vəsiqəsi, arayış və İ.Qəmbərlə foto əldə edib Avropaya yollanırlar. Təbii ki, müvafiq ödənişdən sonra".

Sahib Aliyev: "Yazıqlar olsun saxta siyasi müxəcir sənədi verənlərə də, onu alanlara da"

Müxalifətin "siyasi müxəcir" alveri

Və yaxud hər cinayətin altında AXCP-Məsəvət çıxır



Bununla da Avropada baş verən hadisələrin törədici dərhal ya Əli Kərimlinin, ya da Arif Hacılinin "yastiğı altında" çıxanlar olur. Əslində, dəfələrlə sübuta yetirilib ki, Avropaya bu kimi saxta adlar altında köçənlərin əksəriyyəti müxtəlif cinayət əməlləri törədən şəxslərdirlər ki, onlar ködükleri ölkələrdə də bu fəaliyyətlərini davam etdirərək, bənzər cinayətlərini təkrarlayırlar.

Əvvəlcə "siyasi məhbus" olurlar, sonra isə Avropada cinayətkara çevrilirlər

İstər Ə.Kərimli, istər A.Hacılı və yaxud da İsa Qəmbər kimilərin törətdikləri cinayətkarların verdikləri saxta müxəcir sənədlerin sahibləri də cinayətkar olacaq. Mehə buna görə də, bu gün Azərbaycanda müxtəlif cinayətlər törədən şəxslərin dərhal "siyasi məhbus" sıyahılara salınmaları kimi hallar daha ağır fəsadlara yol açır. Belə şəxslər azadlıqçı çıxıqlıdan dərhal sonra bu ad altında xarici ölkələrə köçür, sonradan cinayətkar əməllerin, hətta göründüyü kimi, qəti hadisələrinin, bilavasitə iştirakçılarına çevirilirlər. Görünən isə, budur ki, bu gün baş verən hər hansı hadisənin hər birinin günahı "siyasi müxəcir" adı ilə alver edən AXCP, Məsəvət və s. siyaseti bazara çevirən partiya rehbərlərindədir. Bir gün onlar da baş verənlər görə, qanun qarşısında cavab verməli olacaqlar.

Son 6 ayda 483 vətəndaşa Məsəvət üzvü olmaqla bağlı saxta arayış verilib

Məsəvətin "siyasi müxəcir" alverinin miqyasını ifşa edən "Yeni Məsəvət" qəzetinin yazarı olmuş Elbəyi Həsənli öz "Facebook" statusunda qeyd edib ki, A.Hacılinin rehbərliyindəki komanda son 6 ayda 483 vətəndaşa Məsəvət üzvü olmaqla bağlı arayış verib: "Bəlli dir ki, Azərbaycanda ne dövlət, ne də özəl idarələrə belə arayış gərək deyil. Bu arayışlar yalnız müxəciriət üçün gərəkli olduğu hər kəsə bəllidir. Çox istərdim ki, Məsəvət partiyası "6 ayda 483 arayış"la bağlı rəsmi açıqlama versin". E.Həsənli, bundan

Müxalif düşərgədə baş verən bu rüsvayıcı olaya münasibətini bildirən millət vəkili Sahib Aliyev bildirib ki, Qərbədəki bəlli çevrələrin tapşırığıyla Azərbaycanda keçirilən genişmiqyaslı tədbirləri boykota səsleyən Məsəvətin onların önündə müxalifət partiyası kimi tanınmaq istəməsində, ancaq bir məqsədi var - qrant almaq: "Sən demə, bu, belə deyilmiş. Qərbədəkilerin Məsəvəti müxalifət partiyası kimi tanımışım həm də ona başqa gəlir mənbələri vermiş. Partiya "mühacir" "biznesi"ne də girişibmiş. Yəni Avropana sığınacaq almaq istəyənlərə bəlli bir məbləğ qarşılığında vəsiqə verilmiş ki, o, "məsəvətçidir". Yazıqlar olsun saxta "siyasi müxəcir" sənədi verənlərə də, onu alanlara da".

Əli Orucov: "Başqalarını saxtakarlıqda ittiham edənlərin etdikləri saxtakarlıqların miqyasını görünce və eşidince, heyrətə gelirsin."

AMİP siyasi şurasının üzvü Əli Orucov isə bildirib ki, bu cür saxtakarlıq halları cəmiyyətdə hər zaman qınaqə tuş gelib: "Başqalarını saxtakarlıqda ittiham edənlərin etdikləri saxtakarlıqların miqyasını görünce və eşidince, heyrətə gelirsin. Belə hallar həm əsl siyasi mübarizə aparan insanlara hörmətsizlik, həm də dövlətə qarşı təxribat və gözdən salmadır. Mənə, hüquq-mühafizə orqanları bu məsələnin izinə düşməlidir. Onlar bütün saxtakarlıq və "mühacir" "ixracının" izinə düşüb bunu ifşa etməli, eyni zamanda, hüquqi ölçü götürməlidir. Sabah, doğrudan da, hansısa müxalifət fəali incident, buna inanılmayacaq. Mənə, məsələ çox ciddi olduğundan, ciddi tədbirlər görülməlidir".

İstər Məsəvət, istərsə də AXCP kimi dələduzların pul qazanmaq üçün hər hansı bir çırkıq oyunlara el atmaqla, Azərbaycanın beynəlxalq imicinə ləkə gətirməyə cəhd etməyə çalışsalardır, bu dələduzların dellallığı ancaq öz başlarına bir əngel olmaqdır. Başqa, bir şey deyil. Bu cür müxalifətçiliyin sonu elə belə də olmalıdır.

Rəfiqə HÜSEYNOVA

Məhkəmə yolu ilə AXCP-nin fəaliyyətinə xitam verilə bilər

Məlum olduğu kimi, həzirdə Bakı Ağır Cinayətlər Məhkəməsində Əli Kərimlinin müəyyən şəxslər vasitəsi ilə Rusiyadakı azərbaycanlılardan mitinqlərin keçirilməsi və qarşidurmalar yaradılması üçün maliyyə vəsaiti toplaması ilə bağlı məhkəmə prosesi keçirilir. Artıq Ə.Kərimlinin emisarları vasitəsi ilə Rusiyadakı azərbaycanlılardan pul toplaması şahidlərin və təqsirləndirilən şəxslərin ifadələri ilə öz təsdiqini tapmaqdır. Söhbət etdiyimiz müsahibələrimiz xarici ölkələrdən partiyalar əldə etməyin Azərbaycan qanunverciliyinə zidd olduğunu bildirdilər. Qeyd etdi ki, məhkəmə qərarına əsasən, Əli Kərimlinin cəzalandırılması və AXCP-nin qeydiyyatının lağv edilməsi mümkündür.

Azadlıq Hərəkatçıları Birliyinin sədri Təhmasib Novruзов: "Əli Kərimlinin xarici ölkələrdən pul dilənməsi yeni məlumat deyil"

- AXCP sədri Əli Kərimlinin xarici ölkələrdən pul dilənməsi yeni məlumat deyil. Bundan əvvəl də, o, müxtəlif fondlardan və maraqlı dairələrdən pul əldə edib. Bu faktdır ki, Azərbaycan demokratik ölkədir və demokratik cəmiyyətdə siyasi partiyaların hakimiyət uğrunda mübarizə aparması da təbii prosesdir. Lakin bu mübarizə sivil qaydada, qanunlar çərçivəsində, milli və dövlətçilik maraqları nəzərə alınmaqla aparılmalıdır. Unutmaq lazımlı ki, demokratianın əsas prinsiplərindən biri, məhz qanunların əməliyini tanımış, ona hörmət etmək, qanuna zidd hər hansı fəaliyyətdən imtina etməkdən ibarətdir. Nə yazıqlar ki, Ə.Kərimli və onun kimi bəzi digər məxalifet qurumları addımbaşı qanunlara, eləcə də, milli və dövlətçilik maraqlarına zidd



Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, SİM İB-nin sədri Anar Xəlilov: "AXCP adlı partiyanın fəaliyyətinin dayandırılması tam mümkündür"

- Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, Siyasi Partiyalar Haqqında Qanun partiyaların xaricdən və məlum olmayan hər hansı mənbələrdən maliyyəleşməsini qadağan edir. Bu qanun tek Azərbaycanda deyil, bütün dünyadan əksər dövlətlərində mövcuddur. Tam da olaraq demokratik təhləblərə cavab verir. Bu qanun, birinci növbədə, dövlətin təhlükəsizliyinə xidmet edir. Son vaxtlar da AXCP və onun ətrafındaki şəxslərin xaricdən, eləcə də, Rusiyada yaşayış bəzi azərbaycanlılardan maliyyə dəstəyi alması faktları ortaya çıxmışdır. Bu faktlar əlaqədar qurumlar tərefindən araşdırılır. Əger bu faktlar qanun çərçivəsində öz təsdiqini taparsa, təbii ki, AXCP adlı partiyanın fəaliyyətinə qanuna uyğun olaraq, qadağa qoymalıdır. Həmçinin, maliyyə vəsaitini almış şəxslər haqqında da qanuna uyğun olaraq, ölçü götürüləcəkdir. Bu, Azərbaycan qanunlarına və dövlətimizin təhlükəsizliyinə uyğun olaraq, ədalətlə atılmış addim olacaqdır. Hesab edirəm ki, faktlar təsdiqini taparsa, AXCP adlı partiyanın fəaliyyətinin dayandırılması tam mümkündür və bunu qanunlar tələb edir. Qanunun tələbi isə alıdır ve icra edilməlidir. Ümumiyyətə, bu gün Azərbaycana qarşı istər xaricdə, istərsə də onların ələtləri vasitəsilə daxil xırçın oyunları gedir. Bu qüvvələr bütün məmkün vasitələrlə Azərbaycanda stabililiyi pozmağa çalışırlar. Məhz buna görə də, kimliyindən və ya hər hansı təşkilatın üzvü olmasından asılı olmayaraq, hər hansı xarici dəstekdən istifadə etməklə, Azərbaycan dövlətçiliyinə qarşı təhlükə yaradıllara, buna qarşı qanuna uyğun olaraq, sərt adımlar atılmalıdır.

GÜLYANƏ

Bakıda qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb




Xəzər Rayon Polis İdarəsinin 2-ci polis şöbəsinə müraciət edən Bakı şəhər sakini olan qadın fevralın 10-da Buzovna qəsəbəsi ərazisində naməlum şəxsin içərisində pulu və mobil telefonu olan çantasını açıq talama yolu ilə aldığını bildirib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilər ki, müraciətə əlaqədar müvafiq araşdırımlar aparılıb. Soyğunçuluğu töretməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəller dəfələrlə məhkum olmuşdur. Ə.Stupka polis əməkdaşları tərefindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Həmin şəxsin digər cinayət əməlinin də üstü açılıb. Onun Şüvəlan qəsəbə sakini olan azyaşlı qızı bıçaqla hədələyərək quldurluq yolu ilə qulağındakı qızıl sırgalarını aldığı da müəyyən edilib. Faktlarla bağlı Xəzər Rayon Polis İdarəsində araştırma aparılır.

Həyat yoldasını bıçaqla qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Binəqədi rayonu ərazisində ağır cinayət töretməkdə şübhəli bilinən şəxs polis və prokurorluq organları əməkdaşlarının birgə keçirdikləri tədbirlərle saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilər ki, fevralın 11-də Binəqədi rayonu ərazisində Bakı şəhər sakini L.Həsən-qızının bıçaqla qətlə yetirilməsi barədə daxil olan məlumatla əlaqədar dərhal rayon polis və prokurorluq organlarının əməkdaşları tərefində müvafiq tədbirlər həyata keçirilib.

Münaqışə zəminində baş verən cinayət əməlini töretməkdə şübhəli bilinən qadının əri T.Qurbanov təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Faktla əlaqədar cinayət işi başlanılıb.



Müxalifətin "söyüş örgütü"

Təhmasib Novruзов

Bu mövzuya toxunmaq istəmirdim. Başlıca rol oynayır və ondan istifadə edənlərin sayı çoxalır. İstəmirəm ki, bu biabırçılıq genişlənsin, "ümummillilər" ya çevrilsin. İkincisi, ona görə ki, onsur da qəzetlərdə, sosial şəbəkələrdə, bəzi hallarda televiziya efirlərində, hətta parlamentdə bu barədə çox danışılır, çox deyilir. Düşünürüm ki, yəqin deyilənlərdən nəticə çıxarırlar və bizim də bə mövzuya müraciət etməyimizə lüzum qalmaz.

Ən nəhayət, ona görə bu barədə yazmaq istəmirdim ki, məcburən işlətməli olacağım bəzi kelmələr mənim təribəmə uyğun deyil. Amma nə edəsən ki, bəzən insan etmək istəmədiyini etməye məcbur qalır. Arzuladığımız əksinə olaraq özünü tanımayan və yaxınlarına dəyər verməyən küçə adamlarından ibarət bir qrup "söyüş savaşı" ni elə səviyyəyə qaldırdılar ki, artıq buna dözmək mümkün deyil. Biz "xəncər davası", "külüng davası", "ox-yay dəvası", "Soyuq savaşı", "informasiya savaşı", "nüvə savaşı", "terrorizm" və sair adlarda savaşlar, davalar haqqında eşitmışik. Amma XXI əsrde savaşın, davanın bu qədər ucuzaşacağı, iyrənc ifadələrlə bir-birinin namusuna-qeyrətinə söz atmalarını tarixdə ne eşitmışik, ne də görmüşük. Allah rəhmət eləsin, mənim çoxsaylı yazılarımın qəhrəmanı, köhne kişilərdən olan Şükür kişinin söyüş haqqında maraqlı deyimi vardır: "Bir kişi başqa kişinin qeyrətinə, namusuna söz toxuyursa, bilin ki, onun özünün qeyrəti, namusu yoxdu!" Bunun aşmasını da verirdi ki, o söyən binamus bilmir ki, qaytarıb həmin söyüyü beşqatı ile onun özüne deyəcəklər? Demokratik cəmiyyətdə həkimiyət uğrunda siyasi mübarizə təbiidir və bunsuz ne demokratiya, ne də ölkənin özü inkişaf edə bilməz. Amma siyasi mübarizənin normaları var və iqtidara müxalif olan siyasi təşkilat, ilk növbədə, ölkənin inkişafına dair programlarını təqdim etməlidir. Ümumiyyətə, bu gün Azərbaycana qarşı istər xaricdə, istərsə də onların ələtləri vasitəsilə daxil xırçın oyunları gedir. Bu qüvvələr bütün məmkün vasitələrlə Azərbaycanda stabililiyi pozmağa çalışırlar. Məhz buna görə də, kimliyindən və ya hər hansı təşkilatın üzvü olmasından asılı olmayaraq, hər hansı xarici dəstekdən istifadə etməklə, Azərbaycan dövlətçiliyinə qarşı təhlükə yaradıllara, buna qarşı qanuna uyğun olaraq, sərt adımlar atılmalıdır. Heç bir planı, programı, strategiyası və taktikası olmayan zavallılar bilmədilər neyəsinlər, başladıllar söyüş "qabiliyət"li adamlardan ibarət bir qrup - yəni "söyüş örgütü" yaratmağa. Sonra da həmin "örgüt"ün ən "qabiliyətli" feallarını oturtdukları bilgisayar qarşısında ki, iqtidara söyüş yağıdır! Bu da ölkəni idarə etmək istəyən müxalifətimizin seviyyəsi! Allah ələməmiş, qulaqlara qurğuşun, birdən bular gelib olsalar iqtidar, beynəlxalq qurumlar, ya da indi onları iqtidar etmək istəyənlər onların xoşalarına gəlməsə, o zaman da bu "söyüş örgütü" başlayacaq onlara söyüş yağıdırmaq? Gülməyin, vallah-billah, bunlar ki, bu seviyyədənilər, belə səviyyəsiz iqtidar görmek istəyən bəzi xarici qurumlar hər cür yardım edərlər ki, beləsi olsun iqtidar, onlar da istədiklərinə çatışınlar. Amma bilmirəm, bu səviyyəsizlərə dəstək verənlər o zaman bunların "söyüş savaşı"na döze bilməklərmi? Onlar üçün raket savaşları, atom savaşları qurxulu olmasa da, inanıram ki, "söyüş savaşı"nda bizim indiki (həm də sabahkı və həmisəlik) müxalifətimizlə bacarsınlar. Bunu da, ona görə dedim ki, Avropadakı ağaları xərcəldikləri pulu hara xərcəldiklərini yaxşı bilsinlər. Sonda bir xatırlatma. 1988-ci ildə, Qarabağ hadisəleri təzə başlayanda, Xankəndidə keçirilən mitinqdə Qarabağ ermənilərinin "Karyer Manuçaryan" dedikləri bir daşnak töküntüsü çıxışında demişdi ki, müsəlmanlar-dan qorxmayıb, bir vertolyot pulu göydən səpəcəm, başları qarışacaq pula, biz də istədiyimizi edəcəyik. O zaman çox igitlər, bu sözə görə Manuçaryana "dərs vermək" üçün gecələr yatmadı. Amma indi baxıb görürük ki, noolar erməni olanda, kopoyoğlunun dediklərində həqiqət varmış. O vaxt belələri gizləndilər tuman altında, indi qacış gedib xaricdə erməni puluna millətin öndə gedən şəxsiyyətlərini söyməkə məşğuldular. Söz tapa bilmirəm, vallah. Kefli işgəndərin məşhur monoloqundan bir kəlmə yadına düşdü: tfu ...

XEYRİYYƏCİ, XEYİR ƏMƏLLƏR SAHİBİ

Onun çoxşaxəli xarakterə malik ictimai fəaliyyəti öz başlanğıcını ötən əsrin 90-ci illərinin ortalarından, Azərbaycan Mədəniyyətinin Dostları Fonduun yaradılması tərixindən götürür. Mehriban xanım Əliyeva 1995-ci ildə bu təşkilati qeyri-hökumət xeyriyyə fondu kimi yaratmışdır. Fonduun əsas məqsədi: milli incəsənətimizin inkişafı, təbliği, xarici ölkələrdə daha geniş tanınması, Azərbaycan xalqının dünya mədəniyyətinə integrasiyası, yeni beynəlxalq əlaqələrin formallaşması məsələlərinin həyata keçirilməsinən ibarət idi. Bu fondu fəaliyyəti 3 istiqaməti - mədəni tədbirlərin keçirilməsi, naşırılık fəaliyyətini və xeyriyyə aksiyalarının təşkilini əhatə edirdi.

Onun hələ 90-ci illərin ortalarından Azərbaycan Mədəniyyətinin Dostları Fonduun fəaliyyəti nümunəsində cəmiyyətimizdə gündəmə getirdiyi xeyriyyəcilik mövzusu təkcə xeyriyyəcilik məqsədile vaxtaşırı tədbirlərin keçirilməsi, hansısa sosial zümrələrə kömək göstərilməsi ilə mehdudlaşmayıb, Azərbaycan cəmiyyəti üçün son dərəcə aktual olan milli-mənəvi məsələnin həllinə xidmet edirdi.

Ümumiyyətlə, ictimai səviyyədə fəaliyyət göstəren xeyriyyə fondlarının böyük idealların yerine yetirilməsindəki müstəsna əhəmiyyətini xüsusi vurğulamağa ehtiyac yoxdur. İctimai həyatda maarifçilik ideyalarının yayıldığı, demokratikləşmə prosesinin geniş vüset aldığı tarixi mərhələlərdə mütərəqqi qüvvələrin qarşıya qoyulmuş məqsədləri reallığa çevirmek, bu yönələ fəaliyyətin mənəvi və maddi əsasını formalasdırmaq üçün bəhrələndikləri ən əsas vətənlərdən biri, məhz bu cür fondların və xeyriyyə cəmiyyətlərinin teşkilidir.

Samir Mustafayev yazır: "Azərbaycanın ictimai fikir tarixinə adları qızıl hərflərlə yazılmış böyük döha sahiblərinin fəaliyyəti xalqımızın humanizmə və insansevərliyə əsaslanan zəngin və qədim xeyriyyəcilik ənənələri üzərində xeyriyyəcilik fəaliyyətinin parlaq nümunələrini ortaya qoymuşdur. Xeyriyyəciliyin, çox ehtimal ki, zərdüştlik dövrüne gedib çıxan təzahürləri əsrlər boyu müqəddəs sayılaraq, ehtiram bəslənen bir mənəvi-əxlaqi kodekslə bağlıdır: xoş söz, xoş niyyət, xeyirkənək əməl. Hələ dahi Nizami deyirdi ki, nə vermişənse, o, sənindir. Azərbaycan folklorunda bu mövzuda kifayət qədər atalar sözləri və zərbə-məsəllər vardır!"

Şəfqət, başqasının halına yanmaq, xeyirkənək işlər görməyə çalışmaq, qonaqpərvərlik və səxavət kimli keyfiyyətlər daim Azərbaycan xalqının ən mühüm həyatı dəyərləri olmuşdur və bu, indi də belədir. İslamin da, digər dünya dinlərinin də təbliğ etdiyi ən mühüm fezilətlərdən biri, məhz bu mənəvi prinsiplərdir.

XIX əsrin axırları, XX əsrin əvvəllərində bu tarixi-mədəni və mənəvi təməl üzərində Azərbaycanda filantropiyanın bir növü olan məsenatlıq geniş vüset almağa başlamışdı. Mesenatlıq fəaliyyəti və bu prosesde qadınların da iştirakı barədə kitabın evvəlki fəsillerində geniş məlumat verilmişdir.

Əfsuslar olsun ki, Sovet dövründə xalqımızın bu qədər zəngin xeyriyyəcilik ənənələri, əslində, itib getdi, məlum ideoloji, sosial-siyasi səbəblər üzündən həqiqi xeyriyyəcilik fəaliyyətinin əhatə dairəsi son dərəcə məhdudlaşdırıldı, praktik olaraq, yalnız meşətdə kömək formasında qaldı. Bu da, tamamilə təbii idi. Çünki Sovet dövründə vətəndaşların müstəqil, qeyri-formal təşəbbüsleri, neinkı təşviq edilmir, - bu cür təşəbbüsler olmadan isə yeterli xeyriyyəcilik fəaliyyətini təsəvvür etmek mümkün deyil, - hətta ciddi ideoloji çərçivələrlə məhdudlaşdırıldı. Nəticədə sosial etəlet, cəmiyyət işlərinə laqeydlik, ictimai rifaha xidmet məsələlərində təşəbbüskarlığın olmasına, sırávi insanların cəmiyyətin vəziyyətinə görə öz məsuliyyətini dərk etməməsi adı hala çevrilmişdi."

Bu baxımdan, Mehriban xanım Əliyevanın 1995-ci ildə Azərbaycan Mədəniyyətinin Dostları Fonduun yaradılması təşəbbüsündən çıxış edərək, fonda sədrlik missiyasını öz üzərinə götürməsi xeyriyyəcilik sahəsində Azərbaycan cəmiyyətində formallaşmış zəngin

mədikləri xeyriyyəcilik ənənələrinin əsl mahiyyəti üzərə bərpası və bu ənənələrin müstəqillik dövründə ən çox himayəye ehtiyacı olan bir sahənin - milli mədəniyyətimizin inkişafına yönəlməsi məqsədi ne əsaslanırdı.

Azərbaycan Mədəniyyətinin Dostları Fonduun 1995-ci ildən bu günə qədərki fəaliyyətinin xronologiyası yuxarıda qeyd edilən prinsiplərin real həyatdakı təcəssümü sayıla biler.

...2004-cü ilin mayından isə Ulu Önder Heydər Əliyevin xatirəsinə ehtiram, Onun ideyalarını yaşatmaq arzusu ilə yaradılan Heydər Əliyev Fondu rəhbərlik etməklə, Mehriban xanım Əliyeva humanist ideyaların karşısına çevrildi. Onun təəssübkeşliyi, xeyir-duası, dəstəyi ilə həyata keçirilən qlobal layihələrdən indi hem ölkə daxilində, hem də ondan kənardə çox böyük hörmətlə söhbət açırlar.

Mehriban xanım Əliyeva Azərbaycana məxsusdur, amma əmələri bəşəriyyətin xəzinəsidir. Belə insanlar harada doğulmalarından, yaşamalarından, hansı millətə, xalqa, dilə, dine, mədəniyyətə, mental xüsusiyyətlərə mənsubiyətlərindən asılı olmayaraq, öz fəaliyyətləri ilə ümumbəşəridirlər.

Ən mühüm ümumbəşəri dəyərlərden olan xeyriyyəcilik sahəsində Mehriban xanım Əliyevanın fəaliyyəti, artıq Azərbaycan səhədlərini çoxdan aşmışdır.


Onun humanistliyini, xeyirkənək işlərə köklənmiş arzu və ideyalarını

2

004-cü ilin mayından isə Ulu Önder Heydər Əliyevin xatirəsinə ehtiram, Onun ideyalarını yaşatmaq arzusu ilə yaradılan Heydər Əliyev Fondu rəhbərlik etməklə, Mehriban xanım Əliyeva humanist ideyaların karşısına çevrildi. Onun təəssübkeşliyi, xeyir-duası, dəstəyi ilə həyata keçirilən qlobal layihələrdən indi hem ölkə daxilində, hem də ondan kənardə çox böyük hörmətlə söhbət açırlar. Mehriban xanım Əliyeva Azərbaycana məxsusdur, amma əmələri bəşəriyyətin xəzinəsidir. Belə insanlar harada doğulmalarından, yaşamalarından, hansı millətə, xalqa, dilə, dine, mədəniyyətə, mental xüsusiyyətlərə mənsubiyətlərindən asılı olmayaraq, öz fəaliyyətləri ilə ümumbəşəridirlər

tarixi ənənələrin davam etdirilməsi zərurətindən irəli gelir, Sovet dövründə itirdiyimiz, müstəqilliyin ilk illərində isə ayrı-ayrı şəxslərin öz siyasi ambisiyalarını gerçəkləşdirmək məqsədiyle yararlanmaq istədikləri, lakin buna müvəffəq ola bil-

həyata keçirmək istiqamətində bacarıq və qabiliyyətini təkcə öz xalqı yox, bütün dünya hələ bir neçə il öncədən qiymətləndirmişdir. 9 sentyabr 2004-cü ildə Mehriban xanım Əliyevaya Parisdə UNESCO-nun Xoşməramlı Səfiri adı təq-



Azərbaycan Respublikasının Prezidenti yanında
Kütłəvi İnformasiya Vasitələrinin İnkışafına
Dövlət Dəstəyi Fondu

KIVDF

www.kivdf.gov.az

Bu yazı Azərbaycan Respublikası Prezidenti
yanında Kütłəvi İnformasiya Vasitələrinin
İnkışafına Dövlət Dəstəyi Fonduun maliyyə
dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının
müdafası, vətəndaşların hüquqi, siyasi mədəniyyət
səviyyəsinin yüksəldilməsi, sosial və siyasi
fəallığının artırılması" istiqaməti
çərçivəsində hazırlanıb

"Mehriban Əliyeva UNESCO-nun Xoşməramlı Səfirləri üçün örnəkdir... O, çox fəaldır və fəaliyyəti çərçivəsində çox işlər görür. O, təhsil sahəsində, sosial sahədə olunduqca çox işlər görür və bu, UNESCO-nun ideyalarının yayılması üçün çox vacibdir" - bunu isə digər bir əcnəbi - Marsio Barbosa deyib.

UNESCO-nun Xoşməramlı Səfiri olandan iki il sonra Mehriban Əliyeva müxtəlif sahələrdə genişmiyyətli fəaliyyəti, ehtiyacı olan uşaqlara qayğısı, təhsilə, həmçinin, islam aləmində görülən işlərə böyük dəstəyinə görə də diqqəti çekdi və 2006-cı il noyabrın 24-de 51 müsəlman dövlətinin təmsil edildiyi nüfuzlu beynəlxalq mədəni-humanitar qurum olan İslam Ölkələri Elm, Təhsil və Mədəniyyət Təşkilatının - ISESCO-nun Xoşməramlı Səfiri adına layiq görüldü.

Samir Mustafayev daha sonra yazır: "Ulu Öndərin zəngin irsini, həmçinin müəllifi olduğu azərbaycanlıq fəlsəfəsini, azərbaycanlıq ideyasını təbliğ etmək, gələcək nəsillərə çatdırmaq missiyasını öhdəsinə götürən Heydər Əliyev Fondu zamanın tələblərinə cavab verən vəzifələr müəyyənleşdirdi, dəyərləri layihələr həyata keçirməyə başladı. Fondu gerçəkləşdirdi program və layihələr Azərbaycan mədəniyyətinin və təhsilinin qarşısında "yaşıl işləq" yandırdı".

Vahid Ömərov,
fəlsəfə üzrə fəlsəfə doktoru

Lotereyada on milyon udmus britaniyalı indi dilənci vəziyyətinə düşüb



2002-ci ildə lotereyada on milyon funt-sterling udmus Böyük Britaniya sakini Maykl Kerroll 10 ildə bütün pulu xərcləyək dilənci vəziyyətinə düşüb. Britaniyanın "The Sun" nəşrinin yaydığı məlumatə görə, Maykl udduğu pulu alan- dan sonra böyük imarətdə daim hay-küylü məclislər qurub. "Mənim on milyonum on ilə eriyib yox oldu. Mənim artıq nə evim var, nə de maşının. Lakin mən kədərlənmirəm. Yüngül qazanc yüngül də xərclənər", - deyə o bildirib.

Hazırda Kerroll çörək pulunu ağır zəhmətlə qazanır: odun yarıvə kömür kisələri daşıyır. Dediyi görə, bundan esl zövq alır: "Həyat puldan ibaret deyil. Qəribə səslənənə də, mən işe döndüyüm vaxt xoşbəxt olduğum qədər heç zaman xoşbəxt olmamışam".

Leninin mavzoleyi bağlanır

Moskvada Vladimir Leninin mavzoleyi müvəqqəti bağlanır. TASS xəbər verir ki, bu barədə ölkənin Federal Təhlükəsizlik Xidmətinin mətbuat və ictimaiyyətə əlaqələr mərkəzində məlumat verilib. Məlumatda bildirilir ki, fevralın 18-dən aprelin 16-dək nəzərdə tutulan profilaktik işlərlə əlaqədən Leninin mavzoleyi ziyanətçilərə bağlı olacaq. Qeyd edək ki, mavzoley sonuncu dəfə 2017-ci ildə profilaktik xidmət üçün bağlanıb.



Çinli milyarder: İndi bitkoin almaq üçün ən yaxşı vaxtdır

Cindən olan milyarder və birja xaricində fəaliyyət göstərən Çinli təreyder Çiao Dong əməndir ki, indi bitkoin almaq üçün ən yaxşı vaxtdır. O bildirib ki, hazırda insanların çoxu rəqəmsal pulları unudub, əsas kriptovalyuta on min dollar heddine qayitmayana qədər onlar ətrafında ajiotaj olmayıcaq. AZƏRTAC "Bitcoinist"ə istinadla xəbər verir ki, Dong belə bir xəberdarlıq edib: "Bitkoin yeni yüksəlik əldə etməyənə qədər insanların çoxu onu izləməyecək. Əgər mənim kimi, siz də kriptovalyutanın gələcəyinə inanırsınızsa, onda başqaları bu barədə düşünənə qədər onu mümkün qədər çox miqdarda əldə saxlamaq daha yaxşıdır".

Ç.Dong proqnozlaşdırıb ki, 2019-cu ildə bazarda heç bir sarsıntı olmayacağı, 2020-ci ildə rəqəmsal pulların qiyməti tədricən artmağa başlayacağı. Milyarder əməndir ki, 2021-ci ildə bitkoin kəskin bəhalaşacaq, onun məzənnəsi artaraq 50 min dollara çatacaq. Sahibkar daha sonra deyib: "Öslində "öküz" bazarda bitkoin almaq yalnız ilk baxışda asan yolla pul qazanmağa bənzəyir. Mən insanları kriptovalyutaya indi "ayı" bazarda sərməye yatırımağa çağırıram". Sərəyədlərlərə sebirlər olmağı məsləhət görən təreyderin fikrincə, yaxın vaxtlarda blokçeyn-startapların çoxu bağlanacaq. Sonra buna bənzər kampaniyaların yeni dalğası başlayacaq, yaxşı layihələrə sərməye yatırmaq xeyli asan ve ucuz başa geləcək.

"Real" bu futbolçu üçün 45 milyon avro ödəməyə hazırlıdır!

Almanianın "Ayntraxt" klubunun hücumcusu Luka Yoviç Madrid "Real"ının maraq dairəsinə düşüb. "Eurosport" xəbər verir ki, "kral" klubu "Ayntraxt"a ilk teklifini (45 milyon avro) göndərib. "Real" klubunun əzəli rəqibi "Barselona" da gənc hücumunu heyətə qatmaq maraqlıdadır.



Futbolçu cari mövsümün əvvəlində Portuqaliyanın "Benfika" klubundan "Ayntraxt" a icare əsasında keçib. Bosniya və Herseqovinadan olan 21 yaşı hücumunun dəyəri 6-12 milyon avro arası qiymətləndirilir. Cari mövsüm Yoviç Almaniya çempionatında 25 oyuna 14 qolla yadda qalıb. "Real Madrid" klubu ilə yanaşı, Yoviçlə "Barselona" və "Bavariya" da yaxından maraqlanır.

Baş redaktor:

Bəhruz Quliyev

Baş redaktorun müavinləri:

Valeh Məhərrəmli
Fətulla Həsənov

Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 66.

Şəhadətnamə: № 022492
<http://www.ses-news.az>
<http://www.sesqazeti.az>
E-mail: ses@sia.az
Tel: 598-33-90 Faks: 493-11-62

Redaksiyanın mövqeyi ilə müəllifin mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet "Ses" in komputer mərkəzində yığılın, səhifələnir.
"Azərbaycan" nəşriyyatında çap olunur
Qəzetdə AzərTAC, SIA və AZADINFORM informasiya agentliklərinin məlumatlarından istifadə olunur.

Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur
Tiraj: 5500

Ses

Son sayifə

13 fevral

"Hədəfimiz Avropa çempionatının seçmə mərhələsində uğurla çıxış etməkdir"

Avropa çempionatının seçmə mərhələsində millimizin yer aldığı qrupun favoriti Xorvatiya yiğməsidi. Rəqib FIFA-nın açıqladığı sonuncu reyting cədvəlində dördüncü yerdədir. Bizim göstəricimiz isə elə də yaxşı deyil. Lakin yaxşı neticə qazanmaq üçün çalışmalıyıq. Ən əhəmiyyətli odur ki, komandaya inam olmalıdır.

AZƏRTAC xəbər verir ki, bunu futbol üzrə Azerbaycan milli komandasının yeni baş məşqçisi Nikola Yurçeviç fevralın 12-də mətbuat konfransında deyib.



Azerbaycan çempionatında "Sumqayıt"- "Qarabağ" və "Neftçi"- "Keşlə" oyunlarını izlədiyi bildirən mütəxəssis Xorvatiyada olanda "Qarabağ"- "Neftçi" matçına baxdıığını diqqətə çatdırıb. Həmin görüşdən çox razi qaldığını bildirən Nikola Yurçeviç yiğmanın eksər futbolçularının bu komandalarda oynadığını vurğulayıb: "Azərbaycanlı futbolcular haqqında ətraflı məlumat toplamışam. Ancaq xaricdə oynayan yerli futbolcular haqqında məlumatızsam. Birlikdə çalışacağım məşqçilərden biri xorvatiyalı, digeri isə yerli mütəxəssis olacaq. Xorvatiyalı məşqçi Mario Tokić ilə çalışacağam. Azərbaycanlı məşqçi barəde AFFA ile müzakirelər aparacağam. Azerbaycan millisinin sabiq baş məşqçisi Robert Prosinecki ilə 30 ildən çoxdur tanışam. Həm onunla, həm de köməkçisi Qordan Tsipriç ilə danışmışam. Prosineckidən ancaq müsbət sözlər eşitmİŞEM. Bütün işlər göz qabağındadır".

Baş məşqçi bildirib ki, əsas məqsədimiz her yeni qarşılaşmada daha gözəl və maraqlı oyun nümayiş etdirməkdir. Hədəf Avropa çempionatının seçmə mərhələsində uğurla çıxış etmekdir. Qarşıya "Avro 2020"nin final mərhələsinə vəsiqə qazanmaq məqsədi qoyulub. Azerbaycan futbolunun inkişafında Qurban Qurbanovun böyük xidmətləri var. Onun futbolcu və məşqçi karyerası barədə məlumatlıyam. Qurban Qurbanovun Serbiya millisinin qapısına vurduğu qolu indiyək xatırlayıram. Yaxın günlərdə ölkə çempionatında çıxış edən klubların baş məşqçiləri ilə görüş nəzərdə tutulub. Görüşdə qarşidakı hədəflər müzakirə olunacaq.

Nikola Yurçeviç deyib: "Avropa çempionatının seçmə mərhələsi çərçivəsində martın 21-də Xorvatiya millisine qarşı keçiriləcək oyundan əvvəl Bakıda telim-məşq toplantıları təşkil olunacaq. Hazırlığın vaxtı hələ müəyyənləşməyib. Bu, yaxın günlərdə məlum olacaq. Hücumameyilli futbolçunu çox bəyənirəm. Səfərdə Xorvatiya, doğma meydanda isə Macarıstan yiğmalarına qarşı taktikamız fərqli olacaq".

Xatırladaq ki, Nikola Yurçeviç Azerbaycan millisinin sabiq baş məşqçisi Robert Prosinecki ilə milli komanda birlikdə çıxış ediblər. O, uzun müddət Xorvatiya futbolunun daha bir tanınmış siması - Slaven Biliç ilə birgə çalışıb. 2002-ci ildə vətənində "Zagreb" komandasında baş məşqçi kimi fəaliyyətə başlayan sabiq yarımmüdafиеçi növbəti mövsümdə "Dinamo" (Zagreb), 2005-ci ildə isə Avstriyanın "Austriya" və Xorvatiyanın "Slaven Belupo" kollektivlərinə rəhbərlik edib. Bundan sonra S.Biliçin məşqçi korpusunda yer alan N.Yurçeviç Xorvatiya millisində, eləcə də Rusyanın "Lokomotiv", Türkiyənin "Beşiktaş" və İngiltərənin "Vest Ham" komandalarında köməkçi-məşqçi funksiyasını yerinə yetirib.



Marselo: "Zidanın klubdan ayrılmaması gözəlnilməz oldu"

"Real"ın braziliyalı müdafiəçisi Marselo Zineddin Zidanın klubdan ayrılmamasına müsələbə bildirib. SIA-nın xarici metbuata istinadən verdiyi məlumatına görə, Marselo ayrılığın onun üçün gözəlnilməz olduğunu deyib: "Heç birimiz Zidanın baş məşqçi postundan gedəcəyini bilmirdik. Mənim üçün gözəlnilməz oldu. Şok yaşadım. Ötən il həyətimin ən acı xəbəri bu oldu. Zidanla münasibətim əla idi. Hər gün danışirdıq. Məni müdafiə edirdi. Onun xərinə klub üçün canımı qoyurdum. Hətta zədəli halda mübarizə aparmaqdan çəkinmirdim".

Qeyd edək ki, Marselonun "Juventus" a keçəcəyi bildirilir. Turinlilərin hücumçusu Kriştiano Ronaldoda braziliyalı dostunu yanına getirmək niyyətindədir. Marselonun yayda "Real"dan ayrılacağı gözəlnilir.



Emiliano Salanın ölüm səbəbi açıqlanıb

Təyyarə qəzasında dünyasını dəyişən "Kardiff" in futbolçusu Emiliano Salanın ölüm səbəbi məlum olub. Sən demə argentinli hücumçu baş və bedənində aldığı xəsarətlə nəticəsində ölüb. Salanın cəsidi La Manş boğazının dibindəki təyyarə qırıntısından tapılıb. Onun kimliyi barmaq izlərinə esasən, müəyyənəşdirilib. Böyük Britaniya Qəza Tədqiqat Komissiyası 6-12 ay ərzində qəzanın yekun hesabını açıqlayacaq. Qısa bir hesabat isə iki həftə ərzində təqdim olunacaq.



Baş redaktor:

Bəhruz Quliyev

Baş redaktorun müavinləri:

Valeh Məhərrəmli
Fətulla Həsənov